



RESPUBLIKA

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

21 İYUN 2018-ci il CÜMƏ AXŞAMI

№ 134 (6167)

GÜNDƏLİK İCTİMAİ-SİYASİ, SOSIAL-İQTİSADİ QƏZET

WWW.RESPUBLICA-NEWS.AZ

İsmayılı rayonunun Qaraməryəm-İsmayılı-Şəki (5 km)-Kəlbənd-Girk avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Bir min nəfər əhəlinin yaşadığı 2 yaşayış məntəqəsi-ni birləşdirən Qaraməryəm-İsmayılı-Şəki (5 km)-Kəlbənd-Girk avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,4 milyon (beş milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 20 iyun 2018-ci il.

“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 133 nömrəli Fərmanının ləğv edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanının icrası ilə əlaqədar **qərara alıram**:

“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 133 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, N 10, maddə 789; 2009, N 12, maddə 983; 2010, N 2, maddə 83; 2014, N 9, maddə 1027) ləğv edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 11 iyun 2018-ci il.

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 498 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 498 nömrəli Fərmanını “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə **qərara alıram**:

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və

əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 498 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, N 12, maddə 1045; 2017, N 12 (Kitab I), maddə 2281) 2-ci hissəsində “Gömrük Komitəsi” sözləri “Gömrük Komitəsinə” sözləri ilə əvəz edilsin və həmin hissədə “, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinə” sözləri çıxarılsın.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 11 iyun 2018-ci il.

“Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 21 fevral tarixli 679 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 21 fevral tarixli 679 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanını “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə **qərara alıram**:

“Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 21 fevral tarixli 679 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, N 8, maddə 489; 2004, N 8, maddə 616; 2005, N 1, maddələr 15, 19; 2006, N 9, maddə 743; 2008, N 7, maddələr 612, 619, N 8, maddə 719; 2009, N 4, maddə 226; 2014, N 10, maddə 1213; 2015, N 9, maddə 977; 2016, N 1, maddə 44; 2017, N 3, maddələr 358, 381) 2-ci hissəsindən “, feldyeger rabitəsi” sözləri çıxarılsın.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 11 iyun 2018-ci il.

“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənziqləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənziqləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanını “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə **qərara alıram**:

“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənziqləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N 8 (III kitab), maddə

610; 2001, N 10, maddə 646; 2002, N 5, maddələr 273, 279, N 7, maddə 413, N 8, maddə 478, N 9, maddə 563; 2003, N 8, maddə 434; 2004, N 1, maddə 19, N 5, maddə 345; 2005, N 1, maddə 18, N 4, maddə 299, N 9, maddə 799, N 12, maddə 1101; 2006, N 8, maddə 676, N 11, maddə 935; 2007, N 1, maddə 10, N 3, maddə 223, N 9, maddə 865, N 12, maddə 1247; 2008, N 1, maddələr 7, 10; 2009, N 7, maddələr 531, 534; 2010, N 7, maddə 615; 2011, N 11, maddə 999; 2013, N 5, maddə 509, N 6, maddə 649, N 8, maddə 900; 2014, N 4, maddə 348, N 6, maddə 625; 2015, N 12, maddələr 1450, 1461; 2016, N 4, maddələr 667, 669, N 10, maddə 1644; 2017, N 3, maddə 353, N 5, maddə 814, N 7, maddə 1321 Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 mart tarixli 1894 nömrəli və 19 aprel tarixli 3 nömrəli fərmanları) 2-ci hissəsinin altıncı abzasında “Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti” sözləri “Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 11 iyun 2018-ci il.

“Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 977 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 977 nömrəli Fərmanını “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə **qərara alıram**:

“Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 977 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, N 10, maddə 582; 2007, N 8, maddə 769, N 12, maddə 1246; 2013, N 11, maddə 1335; 2014, N 5, maddə 477; 2016, N 8, maddə 1384) aşağıdakı dəyişikliklər edilsin:

1. 4-cü hissənin ikinci - beşinci abzaslarından “və Sənaye” sözləri çıxarılsın.

2. 5-ci hissə üzrə:

2.1. ikinci abzasda “Sənaye və Energetika Nazirliyi, alternativ və bərpa olunan enerji istehsal edən stansiyalara münasibətdə isə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri “Energetika Nazirliyi” sözləri ilə əvəz edilsin;

2.2. üçüncü abzasda “Sənaye və Energetika Nazirliyi, alternativ və bərpa olunan enerji istehsal edən stansiyalara münasibətdə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri “Energetika Nazirliyi” sözləri ilə əvəz edilsin;

2.3. dördüncü abzasda “Sənaye və Energetika Nazirliyinin, alternativ və bərpa olunan enerji istehsal edən stansiyalara münasibətdə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin” sözləri “Energetika Nazirliyinin” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 11 iyun 2018-ci il.

“Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1 hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq **qərara alır**:

“Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, N 11, maddə 885; 2006, N 12, maddə 1005; 2008, N 6, maddə 462, N 12, maddə 1047; 2009, N 12, maddə 971; 2013, N 6, maddə 593) 12.1-ci və 12.4-cü maddələrində “orqanında” sözü “orqanının yaratdığı qurumda” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 4 may 2018-ci il.

“Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1137-VQD nömrəli Qanununun tətbiqi və “Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 140 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1137-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının

Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 140 nömrəli Fərmanının (Azərbaycan Respubli-

kasının Qanunvericilik Toplusu, 2004, N 11, maddə 904) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. “Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci və 12.4-cü (ikinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 12.3-cü və 12.4-cü (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin Qanunun 12.1-ci və 12.4-cü maddələrində qurum dedikdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi nəzərdə tutulur.”

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 11 iyun 2018-ci il.

Azərbaycan-Vyetnam əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov iyunun 20-də Vyetnamın sənaye və ticarət naziri, iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya-nın həmsədri Tran Tuan Anhin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Baş nazir Novruz Məmmədov Azərbaycan ilə Vyetnam arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. Bunun ölkələrimizin əlaqələrinin yüksək səviyyədə olduğunu göstərdiyini vurğulayan Novruz Məmmədov bildirib ki, Azərbaycan ilə Vyetnam arasında bütün sahələrdə əməkdaşlığın inkişafına önəm verilir.

Prezident İlham Əliyevin Vyetnama səfərinə xatırladan Baş nazir vurğulayıb ki, həmin səfər zamanı Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edərkən energetika sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub, bu sahənin inkişafı üçün



yaşayış imkanlarının mövcudluğu vurğulanıb. Son illər Azərbaycan ilə Vyetnam arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin inkişaf etdiyi diqqətə çatdırılıb.

Vyetnamın sənaye və ticarət naziri, iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya-nın həmsədri Tran Tuan Anhin Azərbaycana səfərinin böyük əhəmiyyət daşıdığını bildi-

rən Novruz Məmmədov qeyd edib ki, bu səfər ölkələrimiz arasında münasibətlərin inkişafına öz töhfəsini verəcək.

Bakıda keçirilən Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının ikinci iclası barədə Baş nazirə ətrafı məlumat verən Tran Tuan Anhin regionun lider dövləti olan Azərbaycan Respublikası ilə ikitərəfli əlaqələrin ölkəsi üçün maraq doğduğunu

vurğulayıb. Qonaq kənd təsərrüfatı, ərzaq məhsulları, elm, təhsil, energetika, idman, investisiya qoyuluşu, turizm və digər sahələrdə əməkdaşlığın vacibliyini qeyd edib.

Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivinə dair tələfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Çində səfərdədir

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Ümumçin Xalq Nümayəndələri Yığıncağının sədri Li Canşunun dəvəti ilə Çin Xalq Respublikasında rəsmi səfərdədir.

AZƏRTAC xəbər verir ki, iyunun 20-də nümayəndə heyəti Çin Kommunist Partiyasının Mərkəzi Partiya Məktəbində olub. Nümayəndə heyəti əvvəlcə partiyanın muzeyi ilə tanış olub. Bildirilib ki, muzeydə partiyanın tarixinə, onun ölkənin siyasi həyatındakı vacib roluna dair eksponatlar saxlanılır.

Milli Məclisin sədri Oqtay Əsədovun partiyanın rəhbərliyi ilə görüşündə iki ölkənin tarixən formalaşmış əlaqələrindən, müasir dövrdə müxtəlif sahələrdə, o cümlədən hakimiyyət sahələrində əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub. Qeyd edilib ki, dövlət başçıları İlham Əliyev və Si Cinpinin siyasi iradəsi ilə ikitərəfli əlaqələrimiz qarşılıqlı faydalı şəkildə inki-



şaf edir.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Pekindəki İmperator Sarayı və muzeyi ilə də tanış olub.

Bildirilib ki, 1420-1912-ci illərdə Çin imperatorlarının iqamətgahı kimi fəaliyyət göstərmiş bu tarixi abidədə dünyada ən böyük saray kompleksi hesab olunur. Ənənəvi Çin memarlığı üslubunda

inşa olunan, böyüklü-küçüklü 990-a yaxın tikildən ibarət olan saray kompleksi UNESCO-nun Başçarıyyətini Maddi İrs Siyahısına daxil edilib.

Azərbaycan parlamentinin nümayəndə heyəti İmperator sarayını gəzib, kompleksin müxtəlif hissələri ilə tanış olub.

AZƏRTAC

Azərbaycan Milli Məclisinin sədri Ümumçin Xalq Nümayəndələri Yığıncağının sədri ilə görüşüb



Çin Xalq Respublikasında səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyi etdiyi nümayəndə heyəti iyunun 20-də Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşu ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Çin-Azərbaycan əlaqələrinin tarixi köklərinin olduğunu bildiren Li Canşu qədim İpək Yolunun hər iki xalqı sıx tellərlə bir-birinə bağladığını deyib. O, ölkələrimiz arasında əlaqələrin hazırda yüksək səviyyədə olduğunu bildirərək, bu münasibətlərin xalqlarımızın maraqlarına sükənənək qarşılıqlı faydalı şəkildə genişləndiyini diqqətə çatdırıb.

İki ölkə arasında münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyətini vurğulayan Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildə Çinə səfəri zamanı dövlət başçıları İlham Əliyev və Si Cinpin arasında mövcud olan qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin ölkələrimiz arasında fəal siyasi dialoqun əsası təşkil etdiyini deyib. Bu siyasi dialoq, öz növbəsində, iki ölkə arasında iqtisadi, hərbi, nəqliyyat, turizm, humanitar və başqa sahələrdə əlaqələrin genişlənməsində mühüm rol oynayır.

Milli Məclisin sədri Azərbaycan Prezidenti İlham Əliyevin Çinə 2015-ci ildə dövlət səfərindən sonra münasibətlərimizin keyfiyyətcə daha yüksək səviyyəyə qalxdığını deyib. Ölkələrimizin aparıcı siyasi qüvvələri olan Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında sıx əməkdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd

etdiyi O.Əsədov bu əlaqələrin, öz növbəsində, bütün sahələrdə əməkdaşlığın genişlənməsinə mühüm töhfələr verdiyini vurğulayıb. "Sevindirici haldır ki, partiyalararası qarşılıqlı səfərlər intensiv xarakter alıb", - deyən Milli Məclisin sədri Çin Kommunist Partiyasının 19-cu qurultayında qəbul olunan qərarların Azərbaycanında da yaxından izləndiyini diqqətə çatdırıb.

Milli Məclisin sədri dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin böyük rolundan bəhs edərək, Azərbaycan nümayəndə heyətinin Çinə hazırkı səfərinin qanunverici orqanlar arasında əməkdaşlığın genişlənməsinə də töhfə verəcəyini əminliyini bildirib.

Oqtay Əsədov Çinin Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmətini yüksək qiymətləndirərək, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasında qəbul olunan qərarlara Çinə verdiyi dəstəyi xatırladı. O, iki ölkə arasında əlaqələrin inkişafı üçün etibarlı hüquqi bazanın yaradıldığını qeyd edərək, qarşılıqlı ticarət dövryyəsinin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu deyib.

Azərbaycanın Çinə "Bir kəmə, bir yol" təşəbbüsünün ilk dəstəkləyən ölkələrindən biri olduğunu xatırladan O.Əsədov bunun ölkələri və xalqları bir-birinə yaxınlaşdırıb, əməkdaşlıq təşviq etməklə dövlətlərin iqtisadi inkişafına təkan verən bir strategiya olduğunu deyib. O, Azərbaycanın sahib olduğu tranzit-logistika imkanlarının "Bir kəmə, bir yol" təşəbbüsünün reallaşmasına əməli töhfələr verdiyini diqqətə çatdırıb.

Milli Məclisin sədri ölkələrimizin mədəni, təhsil, turizm və digər sahələrdə əməkdaşlığının genişlənməsi üçün yaxşı imkanların olduğunu deyib.

Azərbaycan nümayəndə heyətinin Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Siyavuş Novruzov, deputatlar Əliqası Əliyev, Xanlar Fətəliyev, Rauf Əliyev, Malik Həsənov, Hikmət Məmmədov, Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxilidir.

AZƏRTAC

Bakıda Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilib



İyunun 20-də Bakıda Ümumdünya Qaçqınlar Günü ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində təşkil edilən tədbirin iştirakçıları əvvəlcə qaçqın və məcburi köçkünlərin həyatından bəhs edən fotoseriya baxıblar. Sonra mövzu ilə bağlı tamaşa nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycanı nümayəndəliyinin rəhbəri Furio De Angelis hazırda dünyada mövcud olan qaçqın və məcburi köçkün probleminə toxunaraq bildirdi ki, təmsil etdiyi qurum könlüü yardımlar vasitəsilə bütün dünyada qaçqınlarla kömək göstərir. Qeyd edib ki, bu il dünyada öz yurd-yuvalarından didərgin düşən insanların sayı ən yüksək həddə çatıb. Bu, bizi problemi yaradan səbəblər barədə derindən düşünməyə vadar edir. Məsələnin həlli üçün bütün dövlətlər və aidiyyəti təşkilatlar birgə səy göstərməlidirlər. Azərbaycan qaçqın və məcburi köçkün mə-



sələsinin həlli istiqamətində böyük səylər göstərir. Azərbaycan dünyadakı qaçqın probleminin həllinə töhfə vermək üçün böyük imkanlara malikdir. Azərbaycan öz ölkələrindən qaçqın və buraya sığınan insanlara himayə göstərmək imkanlarına malik bir dövlətdir və bu imkanlarından geniş şəkildə istifadə edir. Furio De Angelis Azərbaycan xalqını və dövlətini Cocuq Mərcanlıya böyük qaydışa görə təbrik edib.

Sonra BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Grandinin videomüraciəti olub.

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov çıxış edərək bildirdi ki, 30 il bundan əvvəl ölkəmizdə yaranan qaçqın və məcburi köçkün problemi bu gün bütün dünyanı narahat edir. Bu gün dünyada 68 milyondan çox qaçqın və məcburi köçkün var. Bütün dünyanı ən çox narahat edən bu problemin həlli olmalıdır. Bütün dünyada olan qaçqın problemi Azərbaycanı da diqqətdən daha yüngüldür. Azərbaycanca-

nın haqq səsinə vaxtilə eşitməyənlər bu gün bizim çağırışımızı dinləyəcəklər. Bizim hədəfimiz işğal olunmuş torpaqlarımızı azad etmək və qaçqın düşən vətəndaşlarımızı öz yurd-yuvalarına qaytarmaqdır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib ki, bugünkü tədbirin keçirilməsində əsas məqsəd bu problemin nə qədər vacib olduğunu bir daha diqqətə çatdırmaqdır. Azərbaycanca qaçqın və məcburi köçkün problemi ilə bağlı əsaslı işlər görülür. Lakin bu problem bütün dünyada böyük narahatlıq yaradır. Aidiyyəti təşkilatlar qaçqın və məcburi köçkün probleminin həlli ilə bağlı birgə çalışmalıdırlar.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov çıxışında bildirib ki, statistika-yaxınlıqda görünür ki, bu məsələ heçqədən də global problemdir və ciddi yanaşma tələb edir. Biz bu problemin getdikcə dərinləşdiyini görürük. Buna görə yeni işlər görmək lazımdır. Böyük dövlətlər ikili standartları və məsələyə laqeydliyi aradan qaldırmalıdırlar. Azərbaycan bu məsələdə bir nümunədir. Lakin məsələ təkcə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin aradan qaldırılması ilə bitmir. Bu insanlar öz doğma torpaqlarına qayıtmalıdırlar.

Tədbir bədii hissə ilə davam edib.

AZƏRTAC

Əli Əhmədov:

Qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində müəyyən irəliləyişlər əldə olunub

Azərbaycanda qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində müəyyən irəliləyişlər əldə edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 20-də Nazirlər Kabinetində keçirilən Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının beşinci iclasında Baş nazirinin müavini, komissiya-nın sədri Əli Əhmədov deyib.

İclasda "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı"nda əks olunmuş tapşırıqların icrası məqsədilə həyata keçirilmiş tədbirlər, əldə edilmiş nəticələr və qarşıda duran vəzifələr müzakirə olunub.

Əli Əhmədov bildirib ki, ötən müddətdə ölkədə qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində, o cümlədən işəgötürənlər və işləyənlər arasında münasibətlərdə müəyyən irəliləyişlər əldə edilib. Bu ilin beş ayı ərzində Əmək Müqaviləsi Bildirisi üzrə Elektron İnformasiya Sistemində (ƏMBEİS) artım 43 min 434 əmək müqaviləsi təşkil edib



ki, bunlardan 9 min 560-ı Naxçıvan Muxtar Respublikasıdır. Keçən ilin eyni dövründə isə bu göstərici 21 min 506 müqavilə təşkil edib. Beləliklə, cari ildə əmək müqavilələri üzrə artım tempinin müsbət saldosunun 2 dəfədən çox artması müşahidə olunub.

Baş nazirinin müavini qeyd edib ki, 2017-ci ilin əvvəlinə 1 milyon 265

mindən çox müqavilə, ötən il iyunun 1-dək 1 milyon 287 mindən artıq müqavilə bağlanıb. Bu il yanvarın 1-i vəziyyətinə isə 1 milyon 310 mindən çox müqavilə, iyunun 1-dək 1 milyon 354 mindən çox müqavilə bağlanıb. Bağlanan əmək müqavilələri üzrə ən çox artım topdan və pərakəndə satış, eləcə də tikinti sahələrində olub. Bu il mayın 1-nə ölkə-

də muzdlı çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1 milyon 538,2 min nəfərə çatıb.

Komissiya-nın sədri bildirib ki, komissiya qarşısında 36 bənd üzrə işlərin yerinə yetirilməsi vəzifə kimi qoyulub. Bu tədbirlərdən 12-si tam, 8-i isə qismən icra edilib. Digər vəzifələrin icrası üzrə işlər davam etdirilir.

Sonra "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı"ndan irəli gələn tapşırıqların icrası ilə bağlı komissiya yanında yaradılan işçi qruplarının rəhbərlərinin məruzələri dinlənilib.

İclasda yekun vuran Baş nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov deyib ki, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində görülən işlərlə əlaqədar məlumatlı olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

AZƏRTAC

Əlcəzir nümayəndə heyətinin Azərbaycana ilk səfəri əlamətdar tarixi hadisələrlə üst-üstə düşür

Əlcəzir nümayəndə heyətinin Azərbaycana ilk səfəri əlamətdar tarixi hadisələrlə üst-üstə düşür.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu sözlər nazir Əbülfəs Qarayevin ölkəmizdə səfərdə olan əlcəzairli həmkarı Azzedine Mihoubi ilə görüşdə səsləndirilib.

Əbülfəs Qarayev Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı tədbirlərdə iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan əlcəzairli həmkarına dəvətini qəbul etdiyi üçün təşəkkürünü bildirib.

Azzedine Mihoubi deyib ki, əlcəzairli Azərbaycanın tarixi və mədəniyyəti haqqında məlumatlı olsalar da, ölkəmizin son illərdə əldə etdiyi nailiyyətlər barədə daha çox bilgilərə malikdirlər. "Azərbaycan hökumətinin Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar keçiriləcək tədbirə dəvətini məmnunluqla qəbul etdik. Çünki bu səfər qarşılıqlı



əlaqələrin qurulması üçün olduqca vacibdir", - deyə o bildirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Azərbaycan tərəfini təbrik edən Azzedine Mihoubi ölkəmizə gəlişinin digər səbəblərindən də bu mötəbər tarixi hadisə olduğunu vurğulayıb. O, səfərinin məhsuldar olacağına ümidvar olduğunu qeyd edib, münasibətlərin mədəniyyət sahəsi ilə yanaşı, iqtisadi-siyasi sahələrdə də sirayət edəcəyini diqqətə çatdırıb.

Azərbaycanın mədəniyyət sahəsindəki uğurları, beynəlxalq qurumlarla əlaqələri haqqında qonağı məlumatlandıran Əbülfəs Qarayev Əlcəzir nü-

mayəndə heyətinin ölkəmizə ilk səfərinin əlamətdar tarixi hadisələrlə üst-üstə düşməsindən məmnunluğunu ifadə edib. Bildirib ki, səfər əlaqələrinin bundan sonrakı inkişafına müsbət təsir göstərəcək. Azərbaycan ilə Əlcəzir arasında mədəni əlaqələrlə bağlı sazişin imzalanması üçün müvafiq işlərin aparılacağına diqqətə çatdıran Əbülfəs Qarayev bu razılaşmanın əlaqələrin daha dinamik inkişafına yön açacağına ümid bəslədiyini deyib.

Görüşdə ölkələrimiz arasında mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı işə başlayıb

Iyunun 20-də "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfrans 18 iyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 illiyinə həsr edilib.

İki günlük tədbirdə dövlət və hökumət rəsmiləri, xarici ölkələrin ombudsmanları, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, Milli Məclisin deputatları, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, QHT-lərin və KİV-lərin təmsilçiləri iştirak edirlər.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova konfransın açılışında çıxış edərək ölkəmizin inkişafı, onun təşəbbüsü və iştirakı ilə reallaşdırılan uğurlu layihələr barədə məlumat verib. O, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, gördüyü mühüm işlər haqqında danışıb. Qeyd edib ki, hüquq və dünyəvi respublika nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqiədə ilk demokratik respublika kimi tarixə düşüb. Xalq Cümhuriyyəti bir çox Avropa ölkələrindən öncə qadınlara səsvermə hüququ verib. Cümhuriyyət neinki müstəqil dövlətimizin idarəetmə qaydalarını, eyni zamanda, bunun üçün zəruri olan orqanları, yəni, ilk parlamenti, hüquq mühafizə və təhlükəsizlik orqanlarını, ilk milli ordumuzu yaratdı.

Elmira Süleymanova qeyd edib ki, 1993-cü il iyunun 15-də xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən hərtərəfli köklü islahatlar nəticəsində müstəqilliyimiz dayanıqlı inkişaf mərhələsinə qədəm qoydu. 1994-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış "Əsir müqaviləsi" ölkəni dərin siyasi və iqtisadi böhrandan çıxardı, sürətli iqtisadi inkişaf, insanlının sosial rifahının yüksəlməsi, bütün sahələrdə, o cümlədən insan hüquqları və azadlıqlarının təmin olunması, konseptual əsaslarla milli fəaliyyət planları və proqramlarının qəbul edilməsi üçün real imkanlar yaratdı.

Ombudsman, həmçinin Azərbaycanın dünyəvi arenasındakı mövqeyindən söz açaraq ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışıb.

Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin sədri Fərhad Abdullayev konfransın mövzusunun əhəmiyyəti və aktuallığından danışıb. 2018-ci ilin Prezident İlham Əliyev tərəfindən ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti li" elan edildiyini xatırladan sədr bu hadisənin nə dərəcədə əhəmiyyəti olduğunu keçirilən silsilə tədbirlərin də sübut etdiyini deyib. "Bu il həm də ona görə əlamətdardır ki, müasir Azərbaycanın qurucusu, dövlət müstəqilliyimizin banisi ulu öndər Heydər Əliyevin 95 illik yubileyi təntənə ilə qeyd olunur. Müstəqil Azərbaycanın ilk müstəqil Konstitusiyası ulu öndər Heydər Əliyevin şah əsərlərindəndir. Konstitusiyaya edilən dəyişikliklərdən sonra ombudsmana Azərbaycan Konstitusiyası Məhkəməsinə həm konkret olaraq, həm də gələcəkdə baş verə biləcək insan hüquq və azadlıqlarının pozulması ilə bağlı müraciət etmək hüququ verilib. Ombudsman təsisatı bu hüquqdan çox səmərəli istifadə edir. Biz birgə fəaliyyət göstərilməklə mövcud problemlərin aradan qaldırılmasına çalışırıq. İnsan hüquq və azadlıqlarının təmin edilməsində Ombudsman təsisatının rolu böyükdür", - deyərək Fərhad Abdullayev vurğulayıb.

Fərhad Abdullayev bildirib ki, hər bir dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunmasıdır ki, bu da Azərbaycan Konstitusiyasında öz əksini tapıb. Azərbaycan hüquqi dövlətin inkişafı bizim müstəqil siyasətimizlə bağlıdır.

Milli Məclisin sədr müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova Azərbaycanda insan hüquqlarının qorunması sahəsində görülən məqsədyönlü işlərdən danışıb. Qeyd edib ki, Azərbaycan hökuməti, parlamenti, cəmiyyəti bununla bağlı üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməyə çalışır. Bu sahədə Ombudsman təsisatının rolunu xüsusilə qeyd etmək lazımdır.



"Ombudsman dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında körpü rolunu oynayır, problemlərin həlli ilə bağlı təşəbbüslə çıxış edir. Azərbaycan Milli Məclisində ombudsmanın xeyli təklifini müzakirə etmişik. Azərbaycanda 1990-cı illərdə, müstəqilliyin ilk illərində insan hüquq və azadlıqları sahəsində bir sıra problemlər mövcud idi. Həmin problemlər tez bir zamanda aradan qaldırıldı, insan hüquq və azadlıqları sahəsində mühüm işlər görüldü", - deyərək Milli Məclisin sədr müavini qeyd edib.

Bahar Muradova bildirib ki, 18 iyun tarixi bütün ölkələrdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Azərbaycanda da bu gün 2007-ci ildən Prezident İlham Əliyevin Sərəncamına əsasən qeyd edilir.

Bu gün dünyada milyonlarla qaçqının olduğunu diqqətə çatdıran Bahar Muradova qeyd edib ki, hər bir dövlət, xalq üçün təhlükəsiz mühit yaratmalıdır. Təəssüflər olsun ki, beynəlxalq təşkilatların məsuliyyətsizliyi ucubandan bu problemlər həll edilmir. İnsanlar ayrı-seçkiliyə məruz qalırlar. Beynəlxalq ittimaiyyət hər bir insan üçün təhlükəsiz yaşamağa şərait yaratmalıdır və hər bir insan bundan bəhrələnməlidir. Hər kəs insan hüquqlarını pozanlara qarşı vahid cəhdə mübarizə aparmalıdır.

BMT-nin Azərbaycanadakı rezident əlaqələndirici və İnkişaf Programının rezident nümayəndəsi Qulam İshaqzadə bildirib ki, Azərbaycan Konstitusiyasında insan hüquq və azadlıqlarına geniş yer verilib. O, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyini qeyd etdikdən sonra, Şərqedə qadınlara ilk dəfə seçki hüququnun məhz Azərbaycanda verildiyini söyləyib.

Bildirilib ki, BMT-nin insan hüquqları ilə bağlı doqquz sənəddən səkkizi Azərbaycanda ratifikasiya olunub. BMT ilə Azərbaycan arasında insan hüquqlarının qorunması istiqamətində səmərəli əməkdaşlıq qurulub. Qaçqın və məcburi köçkünlərlə bağlı silsilə tədbirlər keçirilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edildiyi yətməsi il ərzində insan ləyaqətinin möhkəmlənməsi istiqamətində mühüm işlər görüldü. Biz Azərbaycanda davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi üçün mühüm işlər görürük və görecəyik.

Açılışdan sonra konfrans işini plenar iclasla davam etdirib.

Iclasın moderatoru BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin insan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikov konfransın əhəmiyyətini qeyd edib. O, tədbirin insan hüquqları təsisatlarının müsbət təcrübələrinin bölüşülməsi baxımından vacibliyini vurğulayıb.

Plenar iclasda ombudsman Elmira Süleymanova "Azərbaycanda hüquq bərabərliyi: qanunvericilik və icra mexanizmləri" mövzusunda məruzə ilə çıxış edib.

Türkiyənin baş ombudsmanı Şəraf Malkoç "Qaçqınların iqtisadi və sosial inteqrasiyası və ombudsman" mövzusunda çıxışında qeyd edib

ki, bu gün 65 milyondan çox insan öz evindən didərgin düşüb. Bunların müxtəlif səbəbləri olsa da, başlıca səbəb müharibə və münafiqşələrdir. Türkiyədə hazırda 3,5 milyon Suriya qaçqını yaşayır və onlar üçün lazımı şərait yadlıb. Bu insanlar pulsuz müayinə olunurlar. Onların bir milyondan çoxu Türkiyə xəstəxanalarında pulsuz emaliyyat edilib. Türkiyədə anadan olan suriyalı qaçqınların sayı 276 minə çatıb. Suriyalı uşaqların 700 mini Türkiyə məktəblərində təhsil alır. Türkiyə dövləti indiyədək Suriya qaçqınlarına 30 milyard dollara yaxın vəsait xərcləyib.

"Dövlət gənclər siyasətinin prioritet istiqamətləri" mövzusunda çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib ki, insan hüquqlarının tam və səmərəli təmin edilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. O qeyd edib ki, 1998-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən insan hüquqlarına dair ilk dövlət proqramı, daha sonra Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı və 2011-ci ildə insan hüquq və azadlıqlarının səmərəliliyinin artırılması sahəsində ilk Milli Fəaliyyət Proqramı təsdiq edilib. Bu üç strateji sənəd ölkəmizdə insan hüquqlarının sürətli, sistemli və ardıcıl inkişafı üçün yol xəritəsi olub. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil təsisatı illər ərzində ölkə vətəndaşlarının hüquqlarının qorunması sahəsində yüksək səviyyədə fəaliyyət qurub.

Nazir qeyd edib ki, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin əsas istiqamətlərindən biri məhz onların maarifləndirilməsi və hüquqlarının təmin edilməsidir. Gənclər və İdman Nazirliyi tərəfindən bu sahədə müxtəlif tədbirlər və layihələr həyata keçirilir. Tələbə və gənclər təşkilatlarının nümayəndələri üçün hüquq mədəniyyətinin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının əsasları, insan hüquqları və gender bərabərliyi mövzularında təlim kursları, regionlarda ictimai fəal gənclər üçün "Hüquqların tanı" devisi altında erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işlərinin aparılması üçün seminarlar və gender həftəliyi kimi tədbirlər təşkil olunur.

"Gender bərabərliyinin təmin olunmasında Azərbaycan təcrübəsi" mövzusunda çıxış edən Aile, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvü Hicran Hüseynova bildirib ki, bu gün ən vacib məsələlərdən biri gender bərabərliyidir. Əgər cəmiyyətin yansından çoxunu qadınlar təşkil edirsə, onların hüquqlarının müdafiəsinin gücləndirilməsi əsas məsələlərdən biri olmalıdır.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdikdən sonra deyən Hicran Hüseynova söyləyib ki, bu il, eyni zamanda, Şərqedə qadınlara ilk seçki hüququnun verilməsinin də

100 illiyidir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkəmiz çox böyük nailiyyətlər qazanıb. Azərbaycan müstəqilliyinin bərpası da çox çətin dövrə təsadüf edib. Həmin dövrdə qadın hüquqlarından danışmaq çox çətin idi. Ulu öndər Heydər Əliyev 1995-ci ildə mühüm qərar qəbul edərək Azərbaycan nümayəndə heyətini Çində keçirilən Qadın Konfransına göndərdi. Həmin konfransdan sonra ölkəmizdə bu istiqamətdə mühüm addımlar atıldı. 1998-ci ildə Azərbaycanda qadın problemləri ilə məşğul olan Komitə yaradıldı.

Hicran Hüseynova qeyd edib ki, Ulu Öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə davam və inkişaf etdirilir. 2006-cı ildə gender bərabərliyi, 2010-cu ildə məişət zorakılığı ilə bağlı qanunlar qəbul olunub. Həmçinin nikah yaşının artırılması, nikahə daxil olmadan tibbi müayinələrlə bağlı sənədlər qəbul edilib.

Bu gün Azərbaycanda sahibkar qadınların sayının artması istiqamətində görülən işlərin sevincidir. Qadın hüquqlarını müdafiə edən deyib: "Azərbaycanda bu işə başlayanda qadın sahibkarların sayı dörd faiz idisə, hazırda bu rəqəm otuz faizə qədər yüksəlib. Bu gün Azərbaycan qadını hər bir sahədə fəaldir. Milli Məclisdə, məhkəmələrdə, dövlət orqanlarında, elm-təhsil sahəsində qadınlarımız fəallıq nümayiş etdirirlər.

Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Ülker Bayramova "Naxçıvanda əhalinin müxtəlif sosial qruplarının hüquq bərabərliyi" mövzusunda çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı "İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman ölkəmizdə bu sahəyə göstərilən diqqətin təzahürü olaqla yanaşı, insan hüquqlarının davamlı inkişafına da öz töhfəsini verib. Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncamla 18 iyunun Azərbaycan Respublikasında İnsan Hüquqları Günü elan olunması isə bu sahənin dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilməsinin bariz nümunəsidir.

Qeyd edilib ki, ötən illər ərzində ölkədə bu sahədə keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında da davam etdirilib. İnsan hüquq və azadlıqları, o cümlədən əhalinin müxtəlif sosial qruplarının hüquqlarının müdafiəsi və daha səmərəli təmin edilməsi məqsədilə məhkəmədənkenar müdafiə mexanizmləri formalaşdırılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2006-cı ildə "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun təbiiq edilməsi barədə Fərman imzalayıb. Həmin Fərmana əsasən muxtar respublikada insan hüquqlarının yeni və alternativ müdafiə mexanizmi olan müvəkkil təsisatının maddi-texniki bazası formalaşdırılıb.

nlıb, fəaliyyəti təmin edilib.

Plenar iclasda, həmçinin Əfqanıstan İslam Respublikasının ombudsmanı Ahmaz Zai Langari "Münafiqə vəziyyətində ombudsmanın rolu", Bolqarıstan Respublikasının Ayrı-Seçkiliklə Mübarizə üzrə Komissiyasının sədri Ana Dyumaliyeva "Hüquq bərabərliyinin təmin və təşviqində Ayrı-Seçkiliklə Mübarizə üzrə Komissiyasının çətinlikləri" mövzusunda məruzələrlə çıxış ediblər.

Plenar iclasdan sonra konfrans işini sessiyalarla davam etdirib.

"Əhali qruplarının hüquqlarının müdafiəsi: bərabər hüquqlar üçün bərabər təminatlar" adlı birinci sessiya Rusiya Federasiyası Tatarstan Respublikasının ombudsmanı Səriya Saburskayanın moderatorluğu ilə keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov sessiyada "Əhalinin həssas qruplarının sosial müdafiəsi məsələləri" mövzusunda çıxış edib. O, əhalinin rifah halının yaxşılaşdırılması, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, həyata keçirilən islahatlar barədə danışıb.

Sonra ədliyyə nazirinin müavini Məhərrəm Əliyevin "Hüquq bərabərliyi prinsiplərində həyata keçirilməsində ədliyyə təsisatlarının rolu" mövzusunda çıxışı dinlənilib. Bərabərliyin insan hüquqlarının fundamental prinsiplərindən biri olduğunu vurğulayan nazir müavini insan hüquqları və azadlıqlarının qorunmasında ədliyyə orqanlarının rolu barədə söhbət açıb.

Rusiya Federasiyası Dağıstan Respublikasının ombudsmanı Camal Aliyev "Azadlıqdan məhrum etmə yerlərində vətəndaşların hüquq və azadlıqlarının təmin olunması" mövzusunda məruzə ilə çıxış edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov "Qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi: mövcud vəziyyət və çətinliklər" mövzusunda çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Sessiyada, həmçinin Serbiyanın ombudsmanı Zoran Paşaliç "Serbiya Respublikasında gender bərabərliyi" mövzusunda məruzə edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov "Dini etiqad azadlığının müdafiəsi: Azərbaycan təcrübəsi" adlı məruzəsində ölkəmizdəki tolerant mühit barədə danışıb, burada dinlərarası münasibətlərin ideal göstəricilərinin olduğunu diqqətə çatdırıb.

Konfransın "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda ikinci sessiyası Gürcüstan xalq müdafiəçisinin müavini Yekaterina Sxladzenin moderatorluğu ilə baş tutub.

Sessiyada Azərbaycan Respublikası baş prokurorunun müavini Namiq Əsgərov "Qanunların icra və tətbiq olunmasına prokuror nəzarəti insan hüquq və azadlıqlarının səmərəli hüquq müdafiə vasitəsi kimi", daxili işlər nazirinin müavini İsmət Əliyev "İnsan hüquqlarının müdafiəsi sahəsində polis orqanlarının fəaliyyəti", Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı Əmir Əliyev "Soyqırım cinayətlərinə görə beynəlxalq hüquqi məsuliyyət", Rusiya Federasiyası Tatarstan Respublikasının ombudsmanı Səriya Saburskaya "Məhkumların cəza müddəti və sonrakı dövrdə hüquqlarının təmininə dəstək: İnsan hüquqları üzrə müvəkkil dövlət orqanları və vətəndaş cəmiyyəti institutları ilə əlaqələri", Moskva şəhərinin ombudsmanı Tatyana Potyayeva "İnsan hüquqlarının müdafiəsi sahəsində Moskva ombudsmanının fəaliyyəti", Makedoniya Respublikasının ombudsmanı İldet Memeti "Makedoniya Respublikasının ombudsmanı: başlanğıc, inkişaf və çətinliklər", Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni "İnsan hüquqlarının müdafiəsi və təşviqində QHT-lərin rolu" mövzularında məruzələrlə çıxış ediblər.

Konfrans işini iyunun 21-də başa çatdıracaq. Yekunda Bakı Bəyannaməsi qəbul olunacaq.

AZƏRTAC

Konstitusiyaya Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Praqada səfərdə olub

Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin sədri Fərhad Abdullayev başçılıq etdiyi nümayəndə heyəti Avropa Konstitusiyası Məhkəmələrinin Konfransı Təşkilatının sədrinin iclasında, habelə Çexiyanın və Slovakiyanın birgə Konstitusiyası məhkəmələrinin 25 illiyinə həsr edilmiş beynəlxalq konfransda iştirak etmək üçün Çex Respublikası Konstitusiyası Məhkəməsinin sədri Pavel Rixetskının dəvəti ilə Praqada səfərdə olub.

Konstitusiyası Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Avropa Konstitusiyası məhkəmələri sədrinin iclasında bu qurumun Nizamnaməsinə təklif olunan dəyişikliklərin layihəsi, icraata qəbul edilmiş işlər üzrə Konstitusiyası məhkəmələri arasında məlumat mübadiləsi, beynəlxalq hüquq normalarının məhkəmə qərarlarındakı yeri və digər hüquqi yanaşmalar məsələləri müzakirə edilib.

Keçirilmiş geniş konfransda müasir konstitusiyaya nəzarəti institutunda nəzəri yanaşmaların tətbiqi, konstitusiyaya ədalət mühakiməsinin inkişafı, milli qanunvericiliyin təkmilləşdirilməsində Konstitusiyaya məhkəmələrinin rolu və digər məsələlərlə bağlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Konfransda Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin qərarlarında əks olunmuş hüquqi mövqelər, tətbiq edilmiş müasir hüquqi yanaşmalar və prinsiplər barədə məlumat verilib.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində bir sıra xarici ölkələrin Konstitusiyası məhkəmələrinin sədr və hakimləri ilə görüşlər keçirilib, məhkəmə-hüquq əməkdaşlığı məsələləri barədə müzakirələr aparıb.

Tədbirlərdə, həmçinin Azərbaycan Respublikasının Çex Respublikasındakı səfəri Fərid Şəfiyev iştirak edib.

AZƏRTAC

Hikmət Hacıyev:

Manvel Qriqoryanın əsir və girov götürdüyü yüzlərlə azərbaycanlının taleyi və onlara qarşı törətdiyi əməllər araşdırılmalıdır

Ermənistanın müdafiə nazirinin sabiq müavini, milli qəhrəman Manvel Qriqoryan Xocalı soyqırımının törədilməsi, Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalı zamanı azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işğəncələr verilməsi, kütləvi qətlə yetirilməsi, həmçinin mülki şəxslərin girov götürülməsi, işğəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev söyləyib. Ermənistanın müdafiə nazirinin sabiq müavini Manvel Qriqoryanın həbsinə münasibət bildirən H.Hacıyev deyib: "2014-cü ilin noyabrında Azadlıq radiosunun erməni bürosuna verdüyü müsahibəsində o, Qarabağ döyüşlərindən yüzlərlə azərbaycanlı girovla geri qayıtdığını və hətta onları şəxsi evində işlətdiyini açıq şəkildə və "fəxrle" bəyan etmişdi. Bu etirafına görə hətta erməni hüquq müdafiəçiləri tərəfindən tənqid olunan və bu kimi əməlləri ilə Cenevrə konvensiyalarının pozulmasında ittiham olunan Manvel Qriqoryan heqarətlə Cenevrə konvensiyalarını tanımadığını bəyan etmiş, erməni olması ilə fəxr etdiyini demişdi. Ermənistanın milli qəhrəmanı olan bu şəxs bu kimi açıqlamalardan sonra da Ermənistan Respublika partiyasının imtiyazlı üzvü kimi fəaliyyətini davam

etdirmişdi. "Demokratiyadan və insan hüquqlarından" deməyən Ermənistanın yeni hakimiyyəti əsl məmuriyyəti indi sübut etməlidir. Təəssüf ki, Manvel Qriqoryana qarşı başlanılan cinayət işi onun yalnız Ermənistanda törətdiyi iqtisadi cinayətlərlə məhdudlaşır. Cinayət işinin tərkib hissəsi olaraq onun müharibə dövründə törətdiyi hərbi cinayətləri, xüsusilə özünü etiraf etdiyi kimi əsir və girov götürülmüş yüzlərlə azərbaycanlının taleyi və onlara qarşı törədilmiş əməllər araşdırılmalıdır. Ümid etmək istədik ki, beynəlxalq insan hüquqları müdafiəsi təşkilatları, o cümlədən Avropa Şurası bu məsələdə fəallıq nümayiş etdirəcəklər", - deyərək XİN-in mətbuat xidmətinin rəhbəri qeyd edib.

AZƏRTAC

Müdafiə naziri:**Ordumuz düşmən təxribatının qarşısını almağa hər an hazır olmalıdır**

İyunun 16-da Müdafiə Nazirliyində general-polkovnik Zakir Həsənovun rəhbərliyi və kollegiya üzvlərinin iştirakı ilə 2018-ci ilin qış tədris dövrünün yekunlarına dair geniş tərkibdə iclas keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə nazir müavinləri, qoşun növlərinin komandanları, nazirliyin baş idarə, idarə, müstəqil xidmət və şöbə rəisləri, birlik, birləşmə komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla

yad edilib. Kollegiya iclasında hesabat dövründə ordu quruculuğu sahəsində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzə dinlənilib, son dövrlərdə həyata keçirilən islahatlar, qoşunların döyüş hazırlığının vəziyyəti və digər məsələlər müzakirə olunub.

Müdafiə naziri 2018-ci ilin qış tədris dövründə Azərbaycan Ordusunun hazırlığının nəticələri və yay tədris dövründə qarşıda duran vəzifələr haqqında geniş məruzə ilə çıxış edib. Prezident İlham Əliyevin Azərbaycan Ordusuna verdiyi qiyməti, göstərdiyi diqqət və qayğını xüsusi qeyd edən nazir Ali Baş Komandanın rəhbərliyi ilə son illər ərzində qazanılan nailiyyətlərdən danışdı.

General-polkovnik Z.Həsənov cari ildə görülən tədbirləri təhlil edərək döyüş hazırlığı, şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, müdafiə sistemi və onun hərtərəfli təminatı məsələlərini, eləcə də düşmənin istənilən təxribatının qarşısını alınması və ona layiqli zərbə endirilməsi məqsədilə 2018-ci ilin yay tədris dövründə qarşıda duran əsas vəzifələri diqqətə çatdırıb. Qeyd edilib ki, ordumuz düşmən təxribatının qarşısını almağa hər an hazır olmalıdır.

Müdafiə nazir Silahlı Qüvvələrin 100 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərə hazırlıqla bağlı səlahiyyətli şəxslərə müvafiq tapşırıqlar verib.

Sonda kollegiya iclasının qərar layihəsi müzakirə edilərək qəbul olunub.

AZƏRTAC

Raket və Artilneriya Qoşunlarının cəbhə bölgəsində hərbi hissəsinin açılışı olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunun hərbi hissələrinə tikinti-quruculuq işləri davam etdirilir.

İyunun 19-da müdafiə naziri, general-polkovnik Zakir Həsənov Raket və Artilneriya Qoşunlarının cəbhə bölgəsində yeni inşa edilən hərbi hissəsinin açılışında iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Zakir Həsənov ərazidəki qərar-gah, döyüş texnikaları üçün saxlanlar, əsgər yataqxana



nası, yeməxana, sıra meydanı və digər obyektlərlə tanış olub. Ali Baş Komandan İlham Əliyevin qarşıya qoyduğu tapşırıqları bir daha xatırladan müdafiə naziri Ordumuza göstərilən diqqət və qayğının nəticəsi olaraq əldə edilən uğurları xüsusi vurğulayıb.

General-polkovnik Z.Həsənov Raket və Artilneriya Qoşunlarının döyüş hazırlıq səviyyəsinin artırılması və döyüş vasitələrinin səmərəli istifadəsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqları qoyub.

Sonda şəxsi heyətlə birlikdə nahar edilib.

AZƏRTAC

Müdafiə naziri səhra məşğələlərinin gedişini izləyib

İyunun 20-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi poliqonda müxtəlif bölmələr ilə keçirilən səhra məşğələlərinin gedişini izləyib.

AZƏRTAC xəbər verir ki, nazir Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 3-cü kurs kursantlarının taktiki məşğələlərinin keçirildiyi qüllədəki tədris sinifinə gəlib.

"Mexanikləşdirilmiş təqim hücumunda" mövzusunda üzrə məşğələnin keçirilmə planına uyğun olaraq, kursantlar təqim və mança komandirləri rolunda çıxış edərək məşğələ zamanı yaradılmış taktiki vəziyyətə uyğun hərəkət ediblər. Təqim komandiri vəzifəsinə təyin edilmiş kursantlardan biri hücum haqqında əmrli təqimin şəxsi heyətinə çatdırıldıqdan sonra qarşılıqlı fəaliyyəti təşkil edib və döyüş texnikasında praktiki hərəkətlərə başlayıb.



Bu mərhələdə mina sahəsinin keçilməsi, döyüş düzülüşünün müxtəlif formalarının tətbiqi, şərti düşmənin əldə edilməsi qaydaları, maskalanma və sair tapşırıqlar nəzərdə tutulan müasir ümumqoşun döyüşünün taktiki usulları icra edilib.

Sonra müdafiə naziri snayperlərin hazırlığı mərkəzinin atış sahəsinə gələrkə praktiki atışların təşkilini və icrasını müşahidə edib. Təlim nöqtələrində snayperlər hədəfin aşkarlanması, atəş mövqeyinin tutulması, maskalanma, sərrast atəşlə hədəfin məhv edilməsi və digər fəaliyyətləri icra edir, həmçinin snayper sənətinin nəzəri əsaslarını öyrənirlər.

Müdafiə naziri motoatıcı, tank və artilneriya bölmələrinin hazırlığını da izləyib. Məşğələlərə cəlb edilmiş şəxsi heyət atəş, taktiki, taktiki-xüsusi hazırlıq, döyüş maşınlarının idarə olunması və digər tapşırıqları yerinə yetirib.

AZƏRTAC

Xarici İşlər Nazirliyi 20 iyun - Dünya Qaçqınlar Günü ilə əlaqədar açıqlama yayıb

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 20 iyun - Dünya Qaçqınlar Günü ilə əlaqədar açıqlama yayıb. Bu barədə AZƏRTAC-a XİN-in mətbuat xidmətindən məlumat verilib.

Açıqlamada deyilir: "Hər il 20 iyun BMT tərəfindən Dünya Qaçqınlar Günü kimi qeyd olunur. BMT-nin Baş katibi Antonio Quterreşin Baş Assambleyanın 72-ci sessiyasında bildirdiyi kimi, "qaçqınlar, məcburi köçkünlər və miqrantlar əsl problem deyil, problemin kökü münafişədə, təcibdə və ümitsiz yoxsulluqdadır".

Qaçqınlar və miqrantların problemləri ilə bərabər, münafişələr səbəbindən təhlükələrə məruz qalan və dünyanın müxtəlif hissələrində acınacaqlı şəraitdə yaşamaqla yanaşı, qadın və uşaqlardan ibarət milyonlarla məcburi köçkün də vardır.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, bütün dünya üzrə məcburi köçkünlərin sayı rekord həddə - 41 milyon nəfərə çatıb.

Ermənistanın təcavüzü və işğal nəticəsində Azərbaycan adambaşına düşən məcburi köçkünlərin sayının ən çox olduğu ölkələrdən biridir. Ermənistan beynəlxalq hüquq və BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycanı qarşı müharibəyə başlayıb, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal edib, işğal edilmiş ərazilərdə və Ermənistan ərazisində 1 milyondan artıq azərbaycanlı etnik təmizləməyə məruz qoyub. Nəticə etibarilə, hazırda Azərbaycanda hələ artımı ilə əlaqədar olaraq məcburi köçkünlərin sayı 1,2 milyon nəfəri keçib.

Azərbaycan Respublikası məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması problemi həll olunana qədər onların həyat şəraitini yaxşılaşdırmaq üçün zəruri tədbirlər görür. Son 20 ildə Azərbaycan Respublikası tərəfindən məcburi köçkünlərin sosial rifahının təmin edilməsi üçün 6 milyard ABŞ dolları həcmində vəsait sərf edilib və bunun nəticəsində məcburi köçkünlər arasında yoxsulluğun və işsizliyin səviyyəsinin xeyli de-

recədə azalmasına nail olunub. Bu vaxta qədər 250 mindən artıq məcburi köçkün ev və mənzillərlə təmin olunub. Bununla belə, yuxarıda qeyd olunan tədbirlər daimi əsaslı yerli inteqrasiya kimi nəzərdə keçirilmir. Öz doğma torpaqlarına könlü olaraq, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq məcburi köçkünlərin özləri tərəfindən arzu olunan yeganə seçimidir. Cəbrayıl rayonunu işğal olunmuş Cocuq Mərcanlı kəndinin yenidən qurulması və kəndin sakinlərinin təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına qayıtmasının təmin olunması Azərbaycan hökumətinin qəti əzminin təzahürü olaraq post-konflikt reabilitasiya və məcburi köçkün probleminin həll olunması baxımında unikal və uğurlu pilot layihədir.

Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxartdıqdan sonra məcburi köçkünlərin öz doğma yurdlarına könlü olaraq, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüquqlarının təmin etmək məqsədilə Azərbaycan hökuməti "Böyük Qayıdış" adlı hərtərəfli proqram ha-

zırlayıb.

Ermənistan tərəfindən işğal olunmuş ərazilərin iqtisadi, mədəni və demografik xarakterinin dəyişdirilməsi, Ermənistanın azərbaycanlı əhalinin öz evlərinə qayıtmasının qarşısını almaq və Azərbaycan torpaqlarını anneksiya etmək niyyətini nümayiş etdirir.

Həmçinin beynəlxalq humanitar hüquq, xüsusilə də 1949-cu il Dördüncü Cenevrə Konvensiyası və Əlavə Protokolları kobud şəkildə pozaraq Suriyadan erməni əsli qaçqınları Azərbaycanın işğal olunmuş ərazilərinə köçürmək məqsədilə Ermənistanın həyata keçirdiyi siyasət insan əzabından qeyri-qanuni məqsədlər üçün istifadə cəhdlərinin bariz nümunəsidir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Çıraqov və digərləri Ermənistan qarşı" işində məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququnu təsdiq edib və beynəlxalq humanitar hüquq və mülkiyyət haqları ilə bağlı insan hüquqlarına hörmətlə yanaşmağa çağırışlar edib. Məhkəmə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıq-

ların azərbaycanlı məcburi köçkünlərin hüquqlarına müdaxilə üçün heç bir hüquqi əsas yaratmadığını bildirib və Ermənistanın münafişə zamanı öz torpaqlarını tərk edən azərbaycanlıların qarşısında öhdəlik daşdığını xatırladı. Nəticə etibarilə, məhkəmənin qərarı işğal olunmuş ərazilərdə mülkiyyətin digər şəxslərə ötürülməsinin qeyri-qanuni olduğunu bəyan edib.

Məcburi köçkün probleminin yeganə həlli onların təhlükəsiz və ləyaqətli şəkildə öz torpaqlarına qayıtmasının təmin olunmasıdır.

Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycanın işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmalı və nəticə etibarilə, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və öz mülkiyyət hüquqlarından istifadə etməsi təmin olunmalıdır. Yalnız bu halda münafişənin davamlı həlli və regionda sülh və sabitliyin təmin olunması mümkündür".

AZƏRTAC

Bakıda Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının 2-ci iclası keçirilib

Azərbaycan Respublikası və Vyetnam Sosialist Respublikası arasında iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 2-ci iclasında iştirak məqsədilə Vyetnamın sənaye və ticarət naziri Tran Tuan Anhin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl hər iki ölkə nümayəndələri Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib.



İkitərəfli görüşdən sonra Azərbaycan Respublikasının energetika naziri, hökumətlərarası komissiyasının həmsədri Pərviz Şahbazov və Tran Tuan Anhin həmsədriyi ilə komissiyanın iclası keçirilib. Pərviz Şahbazov Azərbaycanla Vyetnam arasında münasibətlərin inkişafında iki ölkə prezidentlərinin, eləcə də digər səviyyədə qarşılıqlı səfərlərin mühüm rolunu qiymətləndirərək, ölkəmizdə sosial-iqtisadi, neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər, beynəlxalq tranzit imkanları barədə ətraflı məlumat verib.

Nazir, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi kimi 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" və Azərbaycan neftinin Avropa bazarlarına çatdırılmasını təmin edən Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ölkəmizin inkişaf tarixində yeni bir mərhələnin başladığını qeyd edib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli siyasətinin töhfəsi kimi Azərbaycan qazını Avropa bazarlarına çatdıraraq Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynamaqla yanaşı, digər yeni layihələrin icrasına da imkan

yaradır. İclasda, həmçinin "Şərqi Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin üzərində yerləşən ölkəmizin həyata keçirdiyi Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər infrastruktur layihələrindən də bəhs edilib.

Komissiyanın Vyetnam tərəfindən həmsədri Tran Tuan Anh modernləşmə prosesləri nəticəsində ölkəsinin əldə etdiyi sosial-iqtisadi nailiyyətlər, eləcə də dünya iqtisadiyyatına inteqrasiya istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Sonra hökumətlərarası komissiyanın 2017-ci il yanvarın 16-da Hanoy şəhərində keçirilən 1-ci iclasının Protokolu qeyd olunan müvafiq sahələr üzrə görülən işlər müzakirə edilib. Ticarət-iqtisadi sahəsində əlaqələrin hazırkı vəziyyəti nəzərdə keçirilib. Qeyd olunub ki, öten il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 101 milyon ABŞ dolları olub. Azərbaycandan Vyetnama ixracın həcmi 55 milyon ABŞ dolları, Vyetnamdan ixracın həcmi isə 46 milyon ABŞ dolları təşkil edib. Azərbaycanla Vyetnam arasında əməkdaşlığın istiqamətlərindən biri kimi enerji sektoruna da diqqət yetirilib. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Vyetnamın Neft və

Qaz Qrupu (PVN), eləcə də digər şirkətləri arasında əməkdaşlıq yüksək qiymətləndirilib. Neft-qaz sahəsində yeni texnologiyaların tətbiqi, enerji səmərəliliyi və bərpa olunan enerji mənbələri üzrə əməkdaşlıq imkanları nəzərdə keçirilib. Bundan başqa, iki ölkə arasında əməkdaşlığın müqavilə-hüquq bazasının genişləndirilməsi və təkmilləşdirilməsi, investisiya, nəqliyyat, kənd təsərrüfatı, ətraf mühit, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri, əlaqələrin inkişaf istiqamətləri barədə müzakirələr aparılıb.

Tədbirin sonunda Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrliyi - Azərbaycan Respublikası energetika naziri Pərviz Şahbazov və Vyetnamın sənaye və ticarət naziri Tran Tuan Anh imzalayıb. Sənəd siyasət, ticarət, investisiya, enerji, kənd təsərrüfatı, nəqliyyat, kommunikasiya, yüksək texnologiyalar, mədəniyyət, turizm, idman, elm, təhsil, ətraf mühitin mühafizəsi və digər sahələrdə əməkdaşlığı əhatə edir.

AZƏRTAC

Azərbaycanın mədəniyyət naziri İSESCO-nun baş direktoru ilə görüşüb

İyunun 19-da mədəniyyət naziri Əbülfəz Qarayev Naxçıvan şəhərində 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı açılış tədbirində iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan İSESCO-nun baş direktoru Əbdülməzid Osman əl-Tuveycri ilə görüşüb.



Mədəniyyət Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin ƏZƏRTAC-a bildirdiyi ki, görüşdə Əbülfəz Qarayev son dövrdə İSESCO ilə əməkdaşlıq sahəsində görülən işlərdən danışdı. Nazir diqqətə çatdırıb ki, Azərbaycan bu təşkilatda öz mövqeyi ilə seçilən üzvlərdəndir. Buna səbəb Azərbaycan dövlətinin, şəxssən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın İslam dünyası ilə əlaqələrin güclənməsi istiqamətindəki fəaliyyəti nəticəsində ölkəmizin müsəlman əhalisinə, mədəniyyətinə inteqrasiya proseslərinin çox fəal şəkildə

həyata keçirilməsidir. İSESCO üzrə Azərbaycan Milli Komissiyasının üzvləri bu işin davam etdirilməsinə və münasibətlərin daha yüksək səviyyədə qurulmasına öz töhfələrini əsirgəmir.

Nazir İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakıda keçirilmiş VI konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhərində 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı görülən işlər haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə

Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinin 2016-cı il noyabrın 25-də keçirilən iclasında Tədbirlər Planı təsdiqlənib və onun icrasına başlanılıb.

Bu hadisənin ölkəmiz üçün əhəmiyyətini vurğulayan nazir Naxçıvanın son dərəcə gözəl şəhər, tarixi memarlıq abidələri ilə zəngin məkan olduğunu qonaqlara diqqətə çatdırıb.

Söhbət zamanı vurğulanı ki, iyunun 20-də Naxçıvanda "İslam mədəniyyətinin paytaxtı"nın təntənəli açılış mərasimi keçiriləcək.

AZƏRTAC

Fövqəladə hallar naziri Siyəzəndə vətəndaşların qəbulunu keçirəcək

Fövqəladə hallar naziri Kamaləddin Heydərov tərəfindən iyunun 22-də Siyəzən şəhərində, Siyəzən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11:00-dan vətəndaşların qəbulu keçiriləcək.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbulda yalnız Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız nazirliyin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Vətəndaşların qeydiyyatı Siyəzən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında iyunun 21-də saat 09:00-da başlayacaq.

Qəbulda gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə telefonu: 012 512-01-14, e-mail: info@fhn.gov.az. AZƏRTAC

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in açılışı olub

Iyunun 20-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in açılış tədbiri keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Baş direktoru Əbdüleziz Osman əl-Tuveycri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev, Əlcəzairin mədəniyyət naziri Əzzədin Mihobi, Qvineya Respublikasının mədəniyyət, idman və tarixi-mədəni irs naziri Sanosi Bantama Sou, İndoneziya Respublikasının təhsil və mədəniyyət naziri Muhacir Əfəndi, Tacikistan Respublikasının mədəniyyət naziri Şəmsəddin Şodibek, Özbəkistanın mədəniyyət naziri Baxtiyar Seyfullayev, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katibi Düsen Kaseinov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə və digər qonaqlar ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildirdilər.

Daha sonra tədbir iştirakçıları Heydər Əliyev muzeyinə gələrək dahi şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlara baxıblar.

Tədbir başlanmadan əvvəl teatrın foyesində fotoqraf Hüseyn Bağirovun “Mənim Naxçıvanım” fotosərgisinə baxış olub. Naxçıvanın bütün gözəlliklərini, özünəməxsus təbiətini və müasir inkişafını nümayiş etdirən fotolar maraqla qarşılanıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov Haçadağın fotosəklini İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüleziz Osman əl-Tuveycriyə, Batabatın fotosəklini isə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katibi Düsen Kaseinova hədiyyə edib.

“Qurani-Kərim”in tilavəti ilə başlayan tədbirdə Naxçıvan Dövlət Televiziyasının hazırladığı “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan” televiziya filminə baxış olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talibov Azərbaycanın Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində əlamətdar tarixi günləri yaşadığını bildirərək tədbir iştirakçılarını salamlayıb və deyib: İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabr ayında Bakı şəhərində keçirilmiş altıncı konfransında Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdur.

Ali Məclisin Sədri Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi təşəbbüsünə və dəvəti qəbul edib açılış tədbirində iştirakə görə qonaqlara təşəkkürünü bildirib və deyib ki, İslam ölkələri ilə əməkdaşlığın xüsusi diqqət yetirən ümummilli liderimiz Heydər Əliyev deyirdi: “İslam dini sülh, qardaşlıq və əməkdaşlıq dinidir... Bu, tarixboyu Azərbaycanda öz əməli ifadəsini tapmışdır.” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də dini-mənəvi dəyərlərimizin yaşadılmasına xüsusi diqqət yetirir və dünyaya dövlət-din münasibətlərinin tənzimlənməsi modelini təqdim edir. Ölkəmizdə mövcud olan dini dözümlülük və tolerantlıq, multikultural dəyərlər nümunə kimi götürülür.

Bələ bir şəraitdə Naxçıvanın İslam Mədəniyyətinin



yyətinin Paytaxtı seçilməsi barədə qərarın qəbul olunması tarixi hadisədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Həmin qərar sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. Tarixən yaxın və orta Şərqi əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişində islam mədəniyyətinin çoxsəxliq nailiyyətlərini layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynamışdır.”

Ali Məclisin Sədri deyib: Beş min illik şəhər mədəniyyətinə malik olan Naxçıvan tarixən tək-tənricliyin mərkəzlərindən biri olub. İslamaqədərki dövrdə burada yaşayan Azərbaycan türkləri dini etiqad, adət-ənənə və mənəvi dəyərlər baxımından İslam dininə yaxın idilər. Ona görə də yerli əhali İslam dinini 653-ü ildə könlüllü qəbul etmişdir. İslam elm, mədəniyyət, sülh və mərhəmət dinidir; mənəvi saflığa və ədalətə çağırışdır. Dünya sivilizasiyasının formalaşdırılmasında islam təhsilinin, elminin və mədəniyyətinin böyük roludur. Bunun sayəsində qədim Naxçıvan şəhərində də zəngin tarixi-mədəni irs formalaşmışdır. Möminə xatın, Gülüstən, Qarabağlı türbüləri, buxzana və hamamlar, qədim məscidlər və digər abidələr bu torpaqda yaradılmış çoxsaylı türk-islam mədəniyyətinin dövrümüzdə qədrə gəlib çatmış nadir nümunələridir. Bütün bunlar onu göstərir ki, İslam mədəniyyəti güclü dövlətçilik, sülh və əmin-amanlıq olan yerdə inkişaf etmiş, böyük yaradıcı gücə malik olmuşdur. Naxçıvanda türk-islam mədəniyyəti on ikinci əsrdə - Azərbaycan Atabəylər dövləti zamanında özünün intibah mərhələsinə çatmışdır. Bu dövrdə yaşayıb-yaradan memar Əcəmi Əbubəkir oğlu Naxçıvanının sənəti neinki Azərbaycan, ümumilikdə Yaxın Şərq və İslam memarlığında yeni bir məktəbin əsasını qoymuşdur.

Qeyd olunub ki, Naxçıvan artıq orta əsrlərdə İslam mədəniyyətinin əsas mərkəzlərindən birinə çevrilmişdir. On beşinci əsrdə tərtib edilmiş “Dünyanın İslam tarixi xəritəsi”ndə Naxçıvanın adı qeyd edilib və yazılıb: “Naxçıvan İslamın ən güclü dayaqlarından biridir... Naxçıvan yaşayış məntəqəsi Allaha yaxınlığı ilə Azərbaycan üçün möcüzədir”. On səkkizinci əsrdə Naxçıvan xanlıqı dövründə də bu torpaqda İslam dəyərləri yaşadılıb, tarixi-mədəni irs davam və inkişaf etdirilib. Azərbaycan müstəqillik qazandıqdan sonra isə Naxçıvan Muxtar Respublikasında İslam dəyərlərinə yeni yaşayışın - elmi baxışın əsası

qoyulub, türk-islam mədəniyyəti abidələri tədqiq olunub, Naxçıvan İslam mədəniyyətinin əsas inkişaf mərkəzi kimi bir daha öz təsdiqini tapıb.

Ali Məclisin Sədri bir daha iştiraklarına görə qonaqlara təşəkkürünü bildirib, “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan - 2018” tədbirlərini açıq elan edib.

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüleziz Osman əl-Tuveycri çıxış edərək deyib: Bu möhtəşəm tədbirdə sizinlə olmaqdan böyük məmnuniyyət hissi duyuruq. Naxçıvan 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilmişdir. İlk növbədə mən Azərbaycan Respublikasının Prezidenti zati-əlləri cənab İlham Əliyevə minnətdarlığımı bildirmək istədim. O öz ölkəsinə və eyni zamanda, İslam təşəbbüslərinə böyük dəstək verir. Həmçinin səmimi qəlbənd və ürəkənd minnətdarlıq hissi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri cənab Vasif Talibova da çox sağ ol demək istədim. Bu cür mükəmməl təşkilatçılıq, təbi ki, danılmazdır.

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı tərəfindən həyata keçirilən bu proqram üzv dövlətlərin də birlikdə koordinasiyası çərçivəsində icra edilir və ən önəmli mədəni layihələri, sivilizasiya və bəşəri dəyərləri İslama bağlılığını nümayiş etdirir. Bu paytaxtların seçilməsi dini fəlsəfə çərçivəsində həyata keçirilib. Burada konkret xüsusi bir ölkə məyarları vardır. Seçilən paytaxt zəngin tarixə sahib olmalı, mədəni baxımından və eyni zamanda, islam mədəniyyətinə və bəşəri dəyərlərinə, insani dəyərlərə töhfə verməlidir. Bu gün bəşəriyyətin fərdi çağırışlarla üzlaşmasının şahidi olur. Ona görə də bezi mədəni və bəşəriyyətlə bağlı xüsusi proqramlar icra olunur. Bu proqram da tarixi yaddaş bir növ din vasitəsilə insanlara qaytarılmaqda çalışır. Yeni keçmiş və hazırkı dövrü bir-birinə bağlamaq cəhdidir. Beləliklə, burada məqsəd cəmiyyətdə xüsusi mexanizmlər vasitəsilə yaradılıb, elm və digər sahələrə əlavə töhfə verməkdən ibarətdir. İSESCO ümumdünya sülh, harmoniya, intellektual yaradıcılıq, eyni zamanda, elm və araşdırmalar vasitəsilə bu işə töhfə verir. Həyata keçirilən proqramlar fərqli və çeşidli olur. İl ərzində İSESCO tərəfindən qeyd olunan proqramlar çərçivəsində müxtəlif tədbirlər keçiriləcək, ekstremizmə və islamofobiya qarşı mübarizə aparılacaqdır.

Mən ilk dəfədir Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gəlirəm. Naxçıvanı kəşf etdikcə belə bir qənaətə gəlirəm ki, bura cənnətdir. İslam tarixinin bir parçası olan Naxçıvan İ-

lamin olduğu kimi təbliğinə öz töhfəsini verir. Azərbaycanın bu gözəl qəşəsində olmağımızdan məmnunluq duyuruq. Buradan bütün dünyaya çatdırmaq istəyirik ki, İslamın terrorizmə eyniləşdirilməsi qəbuləndir. Fürsətdən istifadə edərək bildirik ki, bilikli, bacarıqlı və konstruktiv yaşayış vasitəsilə insanlara İslamın gerçək üzünü və gözəlliyini göstərəcəyik.

Açılış tədbirində çıxış edən Azərbaycan Respublikasının mədəniyyət naziri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədrini müavini Əbülfəs Qarayev deyib: Bu gün tarixi bir hadisənin - Naxçıvanın 2018-ci il üçün İslam Mədəniyyəti Paytaxtı elan edilməsinə işğına toplaşmışıq. Naxçıvan bu coğrafiyanın ən müqəddəs torpağıdır və onun mədəniyyəti, tarixi Azərbaycan xalqının qədim sivilizasiyasının beşiklərindən biri olduğunu nümayiş etdirir. Tarixən Yaxın və Orta Şərqi əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişində İslam mədəniyyətinin çoxsəxliq nailiyyətlərini layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynamışdır. Bu torpaqda 1000-dən çox tarixi abidənin mövcud olması və onlardan 60-a yaxın abidənin dünya əhəmiyyətli olması öz-özlüyündə Naxçıvanın qədim tarixinin göstəricisidir.

“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, Gəmiqaya rəsmləri, “Naxçıvanqala”, “Nuh” türbəsi, “Qarabağlar”, “Yusif Küseyiroğlu”, “Möminə xatın” türbüləri, Əlincəqala və digər abidələrin xüsusi bir özəlliyi ondadır ki, bu tarixi irs nümunələri həm maddi-mənəvi baxımdan, həm də dini inanc baxımından müqəddəs dəyərlərə bərabərdir. Məhz bu amillər Bakının İslam Mədəniyyətinin Paytaxtı kimi qeyd edildiyi 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmasına dair qərar qəbul edilməsini şərtləndirmişdir. Həmin qərar Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. Firsətdən istifadə edərək bu müdrik qərarı verdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, bu təşəbbüsə yüksək dəstəyini göstərən cənab Əbdüleziz Osman əl-Tuveycriyə bütün mədəniyyət itimatı adından minnətdarlıq edirəm. Ölkə Prezidentinin qərarı ilə Təşkilat Komitəsi yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibovun sədrliyi ilə Təşkilat Komitəsi tərəfindən mühüm işlər görülmüşdür.

Naxçıvan həm tarixi-mədəni abidələri, həm müasir inkişafı, həm də müdrik və ziyalı insanları ilə tanınır. Lakin bu torpaq Azərbaycan xalqı üçün, böyük islam dünyası üçün təkə abidələri ilə deyil, eyni zamanda, xalqımızın ümummilli lideri Heydər Əliyevin vətəni kimi doğma və əzizdir.

Təbi ki, islam mədəniyyətindən və tarixindən danışarkən biz İslam Elm, Təhsil, Mədəniyyət Təşkilatının rolunu xüsusi qeyd etməliyik. Azərbaycan Respublikası 1991-ci ildən İSESCO-nun üzvüdür. 1991-ci ildə qurulmuş və bu münsibətlə cənab Prezidentin müdrik siyasəti, ölkəmizin Birinci vitse-prezidenti, respublikamızın birinci xanımı Mehriban Əliyevanın 2006-cı il 24 noyabr tarixində İSESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə uğurlu inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu təşkilatın dəstəyi ilə ölkəmizdə son 10 ildə islam ölkələrinin mədəniyyət, təhsil, ailə və qadın məsələləri üzrə nazirlər konfransları, İSESCO-nun baş konfransı və icraiyyə şurası, həmçinin cənab Prezidentin təşəbbüsü olan Bakı Prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, İslam Həmrəylik Oyunları keçirilmişdir. Həmçinin son üç ildə ölkəmiz İSESCO-nun baş konfransına sədrlik edir. Bu amillər cənab Prezidentin tərəfindən 2016-cı ildə Azərbaycan Respublikasının İSESCO üzrə Milli Konfransının yaradılmasına dair xüsusi Sərəncam imzalanmasına, eyni zamanda, İslam dünyası ilə dərin və sıx əlaqələrin olması 2017-ci ilin isə İslam Həmrəylik İli elan edilməsinə töhfə vermişdir. Bu faktlar bir daha sübut edir ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmuşdur. O, İslam dininin yayılmasında və eyni zamanda, Müləhman İntibahının bərqərar olunmasında mühüm rol oynamışdır. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaratmışdır. Dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdi, hazırda onların sayı 2000-ə ötürülmüşdür. Həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Həm Naxçıvan, həm də Azərbaycanın digər bölgələrində müsəlman şie və sünniləri arasında heç bir dini və mədəni ziddiyyət mövcud deyildir və bu birgəyaşayış mədəniyyəti dünya üçün bir nümunədir. Naxçıvanda bu sahədə mövcud olan çoxsəxliq tolerant mühit onun islam mədəniyyəti paytaxtları arasında xüsusi yerini müəyyən edir. Bütün bunlara görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibova minnətdarlıq edirik.

Sonda Naxçıvan Dövlət Filarmoniyasının konserti olub.

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in açılış tədbiri “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in rəsmi internet sahifəsi olan imp.nakhchivan.az saytında, Naxçıvan Dövlət Televiziyasında və “Nuhçıxan” İnformasiya Agentliyinin nuhçıxan.az saytında canlı yayımlanıb.

Həmin gün “Araz” Dövlət Qəbul Evinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in açılış tədbirində iştirak üçün Naxçıvana gəlmiş qonaqların şərəfinə rəsmi ziyafət verilib.


AZƏRTAC

Tehranda Azərbaycan ilə İran arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

İranda səfərdə olan Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin başçılıq etdiyi nümayəndə heyəti iyunun 17-də İran İslam Respublikasının Baş Təftiş Təşkilatının rəhbəri Nasir Sərac ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Kamran Əliyev Azərbaycanda həyata keçirilən hüquqi islahatlar haqqında məlumat verdi. Qeyd olundu ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dərin islahatlar strategiyası çərçivəsində korrupsiyaya qarşı mübarizə ilə bağlı güclü siyasi iradəyə əsaslanmaqla, beynəlxalq təcrübə nəzərə alınaraq sistemli şəkildə müntəzəqi antikorrupsiya qanunvericilik bazası formalaşdırılıb. Azərbaycanca insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər diqqət mərkəzində saxlanılıb.

Nümayəndə heyətinin rəhbəri 2017-ci il iyunun 6-7-də Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərlərinin və ombudsmanlarının üçüncü iclası zamanı Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralova keçirilmiş ikitərəfli görüşü xatırladaraq bu görüşdə İran İslam Respublikası ilə təcrübə mübadiləsinin həyata keçirilməsinin qərar alındığını, bu məqsədlə hər iki ölkənin müvafiq qurumları arasında korrupsiyaya qarşı mübarizə və onun qarşısının alınması sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi



sahəsində Anlaşma Memorandumunun imzalanması barədə razılığa gəldiyini bildirdi.

Görüşdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Kamran Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, antikorrupsiya sahəsində ixtisaslaşdırılmış qurumlar olan Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının, cinayət təqibi orqanı funksiyasını yerinə yetirən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti və strukturu, habelə Azərbaycan brendi olan “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyəti barədə ətraflı məlumat verdi. Nəzərə çatdırıldı ki, korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Bu sahədə təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlıq iqtisadi cinayətkarlığın qarşısını almaqla ictimai-siyasi sabitliyin də davamlı olmasını təmin edir.

Kamran Əliyev bildirdi ki, Azərbaycan sülhsevər dövlətdir və Ermənistan istisna olmaqla bütün qonşuları ilə əməkdaşlıq əlaqələri qurmuşdur. Təcavüzkar Ermənistan Azərbaycanın

ərazilərinin 20 faizini işğal edib. Lakin Azərbaycan torpaqlarının işğalı ilə heç zaman barışmayaacaq və özünün ərazi bütövlüyünü bərpa edəcək.

Kamran Əliyev nəzərə çatdırdı ki, hər iki dövlətin prezidenti siyasi iradə nümayiş etdirərək əlaqələrin inkişafı üçün böyük zəmin yaradıblar. Bu gün iki ölkə arasında bütün sahələrdə qarşılıqlı əməkdaşlıq əlaqələri möhkəmlənir. Birgə iqtisadi layihələrin həyata keçirilməsi onu deməyə əsas verir ki, hər iki dövlət bundan sonra da sülh, mərhəmət və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin davam etdirəcəklər. Hər iki xalqın oxşar adət-ənənəyə, tarixə, dinə, mədəniyyətə malik olması münasibətlərin inkişafı üçün əsas şərtlərdir.

İran İslam Respublikasının Baş Təftiş Təşkilatının rəhbəri Nasir Sərac bildirdi ki, hər iki dövlət Azərbaycan qarşılıqlı səfərləri iqtisadiyyatla yanaşı, ədliyyə sahəsində də əməkdaşlıq əlaqələrinin əsasını yaradıb.

Nasir Sərac rəhbərlik etdiyi qurumun funksiyası və fəaliyyəti barədə geniş məlumat verdi. O, həmçinin 2017-ci ildə Azərbaycan Respublikasında səfərdə olarkən burada görüşlən geniş

quruculuq işləri, Azərbaycanın inkişafı, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirdi. Baş Təftiş Təşkilatının rəhbəri Azərbaycan Prezidentinin təklifi ilə tərtib edilən “ASAN xidmət”in çox uğurlu bir addım olduğunu nəzərə çatdıraraq bu təcrübədən İranda da istifadə olunduğunu qeyd etdi. Vurğuladı ki, Azərbaycandan nümunə götürülərək Tehranda da “ASAN xidmət”ə analoji mərkəzlər yaradılıb.

Eyni zamanda, Nasir Sərac Azərbaycan Respublikasında səfərdə olarkən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yaradılmış “Qaynar xətt” əlaqə mərkəzinin uğurlu fəaliyyətini çox bəyənəndiyini, həmin təcrübədən bəhrələndirərək İran İslam Respublikasının Baş Təftiş Təşkilatında da oxşar mərkəz yaradıldığını və artıq həmin mərkəzə 54 min müraciət daxil olduğunu qeyd etdi.

Tərəflər arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Görüşdən sonra Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə İran İslam Respublikasının Baş Təftiş Təşkilatı arasında korrupsiyaya qarşı mübarizə və onun qarşısının alınması sahəsində qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı.

Sonda mətbuat nümayəndələrinin sualları cavablandırıldı. Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib.

AZƏRTAC

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar çərçivəsində ölkəmizdə beynəlxalq standartlar səviyyəsində müntəzəqi antikorrupsiya qanunvericiliyi formalaşdırılmaqla yanaşı, respublikamızın bu sahədə beynəlxalq əlaqələri daim diqqət mərkəzində saxlanılır.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin başçılıq etdiyi nümayəndə heyəti avrəlcədən razılaşdırılmış Anlaşma Memorandumunun imzalanması məqsədilə iyunun 17-18-də İran İslam Respublikasının paytaxtı Tehranda səfərdə olub.

Səfer çərçivəsində Kamran Əliyev ilə qonşu ölkənin Baş Təftiş Təşkilatının sədri Nasir Səracın görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, antikorrupsiya sahəsində görülən işlər, eləcə də bu sahədə ixtisaslaşmış qurumlar olan Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyət istiqamətləri və strukturu barədə ətraflı məlumat verilib, “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyətindən danışılıb.

Nasir Sərac 2017-ci ildə Azərbaycan Respublikasında səfərdə olarkən ölkəmizdə həyata keçirilən geniş quruculuq işləri, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində qətiyyətli tədbirləri yüksək qiymətləndirib.



O, təmsil etdiyi qurumun bu sahədə Azərbaycanın müvafiq dövlət qurumları ilə birgə səmərəli təcrübə mübadiləsi aparmaqda maraqlı olduğunu diqqətə çatdırıb.

Sonda Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ilə İran İslam Respublikasının Baş Təftiş Təşkilatı arasında korrupsiyaya qarşı mübarizə və onun qarşısının alınması sahəsində Anlaşma Memorandumu imzalanıb.

İmzalanma mərasimindən sonra mətbuat nümayəndələrinin sualları cavablandırılıb. İyunun 18-də Azərbaycan nümayəndə heyəti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) qərarında qurumun baş katibi Halil İbrahim Akca arasında görüş keçirilib.

Görüşdə ECO-nun baş katibi ölkəmizin təşkilatı verdiyi töhfələri xüsusi vurğulayaraq, Bakıda bu quruma üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərlərinin və ombudsmanlarının üçüncü iclasının yüksək səviyyəli təşkilinə görə Azərbaycanın siyasi rəhbərliyini bir daha təşəkkürünü bildirib. O, həmçinin Azərbaycanın ECO-nun Korrupsiya Agentlikləri və

Ombudsmanlarının Regional Əməkdaşlıq Mərkəzinə (RCCA-CO) qoşulmaq qərarından məmnunluğunu ifadə edib.

Həmin gün nümayəndə heyəti ilə İran İslam Respublikasının Məhkəmə və Ədliyyə Qüvvələrinin sədrinin ictimai və cinayətin qarşısının alınması məsələləri üzrə müavini Hakim Ülfət, Maliyyə Monitoring Xidmətinin rəisi Nasiri Əliabad, iqtisadi işlər və maliyyə nazirinin investisiya, iqtisadi və texniki məsələlər üzrə müavini Məhəmməd Xəzai arasında keçirilmiş görüşlərdə müvafiq olaraq iki ölkənin ədliyyə, məhkəmə və maliyyə qurumlarının fəaliyyəti müzakirə olunub, hüquqi əməkdaşlıq imkanları nəzərdən keçirilib. Görüşlərdə bu sahələrdə Azərbaycanın müsbət təcrübəsinə xüsusi maraq göstərilib.

Azərbaycan Respublikasının nümayəndə heyəti, həmçinin İranda regionlarına səfər edərək Baş Təftiş Təşkilatının bölgələrdəki nümayəndəliklərinin fəaliyyəti ilə yaxından tanış olublar. Səfər çərçivəsində keçirilmiş görüşlərdə Azərbaycanın İranda ki səfiri Bünyad Hüseynov da iştirak edib.

AZƏRTAC

Heydər Əliyev Fondu Bolnisi rayonuna təcili tibbi yardım avtomobili hədiyyə edib



Heydər Əliyev Fondu Gürcüstanın Bolnisi rayonuna təcili tibbi yardım avtomobili hədiyyə edib.

AZƏRTAC xəbər verir ki, Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov avtomobili iyunun 15-də rayon rəhbərliyinə təqdim edib.

Azərbaycan-Gürcüstan dostluğundan danışan Fuad Muradov xalqlarımız arasındakı münasibətlərin nümunə olduğunu, heç kimin bu əlaqələrə zərər vura bilməyəcəyini xüsusi qeyd edib.

Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri hədiyyəyə görə Azərbaycan dövlətinə, Heydər Əliyev Fonduna minnətdarlıq ediblər. Bu hədiyyəni Azərbaycan dövlətinin qayğısı kimi dəyərləndiriblər.

Qeyd edək ki, avtomobil bütün lazımı, müasir texniki avadanlığa təmin olunub. Avtomobil reanimasiya xidmətlərini də yerinə

yetirməyə qadirdir.

F.Muradov yerli sakinlərlə də görüşüb, onların qayğıları ilə maraqlanıb.

AZƏRTAC



Heydər Əliyev Fondunun təqdim etdiyi azərbaycanlı dirijor beynəlxalq müsabiqədə

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva mədəniyyətin inkişafına və təşviqinə böyük töhfələr verir. Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin inkişafı, təbliği, mədəni abidələrin qorunmasına dair mühüm layihələrin müəllifidir. Layihəməz göstərilən diqqətə görə Heydər Əliyev Fonduna, Birinci vitse-prezident Mehriban

Əliyevaya təşəkkür edirik.

Bu fikri Parisdə "Radio France" yeddiyaxoniyasının əsas binasında Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsinin yarımfinalına dair mətbuat konfransında konkursun təsisçisi Marina Bouer bildirib.

Qeyd edib ki, bu il Heydər Əliyev Fondu tərəfindən müsabiqəyə təqdim olunan Fuad İbrahimovun namizədlik dosyesi yüksək qiymətləndirilib və o,

yarımfinala yüksəlib. Umid edirik, bu azərbaycanlı istedadlı dirijoru finalda görəcəyik.

"Radio France"-in əsas binasında Yevgeni Svetlanov IV Beynəlxalq dirijorlar müsabiqəsinin yarımfinalına dair mətbuat konfransında bildirib ki, cari ildə müsabiqəyə 350 namizəd öz dosyəsini təqdim edib. Onlardan 18 namizəd yarımfinala çıxıb. Azərbaycanlı Fuad İbrahimov da

yarımfinalçılar arasındadır.

Qeyd edək ki, Yevgeni Svetlanov adına IV dirijorlar müsabiqəsi Parisdə "Radio France", "France musique", "L'Orchestre philharmonique" və Heydər Əliyev Fondunun sponsorluğu ilə keçirilir. Cari ilin sentyabrında Parisdə müsabiqənin finalı və Moskvada Yevgeni Svetlanov festivalı keçiriləcək.

AZƏRTAC

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti açıq tender elan edir.

Tender 6 (altı) lot üzrə keçirilir:

- 1-ci lot - Inventarın satılınması;
- 2-ci lot - Azyıq-mətbəxə avadanlığının satılınması;
- 3-cü lot - Əşya-geyim ləvazimatının satılınması;
- 4-cü lot - Şəxsi işlərin və vəsiqələrin hazırlanması;
- 5-ci lot - Təsərrüfat mallarının satılınması;
- 6-cı lot - Diger nəqliyyat xidmətlərinin satılınması.

Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat zərfdə, yazılı surətdə təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verıləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, malgöndərənin (podratçının) aidiyyəti işlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Tender predmeti haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir. Maraqlananlar tenderin əsas şərtlər toplusunu (Azərbaycan dilində hazırlanmış) tenderdə iştirak etmək üçün yazılı müraciət etdikdən sonra aşağıda qeyd olunan hesaba iştirak haqqı ödəməklə Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 30 (əlaqələndirici şəxs: Ceyhun Valehov, telefon: (+99412) 493-82-66) ünvanından ala bilərlər:

Tenderdə iştirak haqqı:

1-ci lot üzrə - 100 AZN

2-ci lot üzrə - 70 AZN

3-cü lot üzrə - 50 AZN

4-cü lot üzrə - 80 AZN

DAXİLİ İŞLƏR NAZİRLİYİNİN BAŞ DÖVLƏT YOL POLİSİ İDARƏSİ

AÇIQ TENDER DƏVƏT EDİR

Tender 4 (dörd) lot üzrə keçirilir:

Lot-1. Yol polisi əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə gödəkçələrin satılınması.

Lot-2. Yol polisi əməkdaşlarının istifadəsində olan alkotestr və narkotestrlər üçün müstüklər.

Lot-3. BDYPI-nin qeydiyyat-ımtahan bölmələri üçün generator, işıqlandırma və mal-materialların satılınması.

Lot-4. Nəqliyyat vasitəsinin hərəkətini məcburi dayandıran qurğu.

Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Xırdalan-Binəqədi şosesi, 4 ünvanından ala bilərlər.

Əlaqə telefonu: 590-81-60.
Əlaqələndirici şəxs: Əvəz Məmmədov
İştirak haqqı:

Hər lot üzrə 150 (yüz əlli) manat

Dövlət Xəzinədarlıq Agentliyi

Hesab:

AZ45CT0000000000002078506

VÖEN: 1401555071

KODU: 210005

VÖEN: 9900063851

M/H:

AZ41NABZ0136010000000003944

S.W.I.F.T: CTREAZ 22

Vəsait alan: Baş Dövlət Yol Polisi İdarəsi

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
4. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti

haqqında bank arayışı;

8. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

9. İddiaçılardan müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

10. Digər sənədlər tələb olunmur.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 18 iyun 2018-ci il saat 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 26 iyun 2018-ci il saat 17:00-a qədər Bakı şəhəri, Xırdalan-Binəqədi şosesi, 4 ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmıyaraq geri qaytarılacaqdır.

İddiaçılardan təklifləri 27 iyun 2018-ci il saat 11:00 tarixində Bakı şəhəri, Xırdalan-Binəqədi şosesi, 4 ünvanından açılacaqdır.

İddiaçılardan sələhiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI.

Mir Cəlal yazılı abidələrlə yad edildi

"Mir Cəlal" bibliografiyası

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından nəşrimizin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, yazıçı, ədəbiyyatşünas, alim, professor Mir Cəlal Paşayevə həsr edilmiş "Mir Cəlal" (Paşayev Mir Cəlal Əli oğlu) bibliografiyasını hazırlayaraq nəfis şəkildə çap etmişdir. Göstəricinin layihə rəhbəri Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, tərtib edənlər Mədinə Vəliyeva və Mətanət İbrahimova, elmi redaktor və buraxılışa məsul professor, Əməkdar mədəniyyət işçisi Kərim Tahirov, məsləhətçi Əməkdar mədəniyyət işçisi Şəmşəddin Axundov, redaktor Əməkdar mədəniyyət işçisi Gülbəniz Səfərləyevadır.

Qeyd edək ki, Mir Cəlal haqqında ilk bibliografiya 1968-ci ildə MEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən nəşr edilmişdir. 1998-ci ildə Milli Kitabxana tərəfindən ədibin anadan olmasının 90 illiyi ilə əlaqədar olaraq 2-ci bibliografik göstərici, 2006-cı ildə isə yenidən təkmilləşdirilmiş şəkildə 3-cü bibliografik göstərici nəşr edilmişdir.

Son on iki il ərzində görkəmli nasir haqqında kifayət qədər əlavə materialların çap olunduğunu nəzərə alan Azərbaycan Milli Kitabxanası ədibin anadan olmasının 110 illiyi ilə əlaqədar olaraq daha fundamental bibliografiya hazırlayaraq çap etmişdir. Bu yeni bibliografik göstəriciyə son on iki il ərzində nasirin həyat və yaradıcılığı haqqında işıq üzü görən materiallar daxil edilmiş, habelə buna uyğun olaraq yeni bölmə və yarım bölmələr yaradılmışdır. Bəş hissədən ibarət olan bibliografiya Mir Cəlalın kitabları, dövrü mətbuatda, dərslərdə, məcmuələrdə çap edilmiş əsərləri, uşaqlar üçün işlədiyi kitabları, elmi-tənqidi və publisistik məqalələri, tərcümələri, redaktə etdiyi kitabları, rəhbərlik etdiyi dissertasiyalar, rus və digər dillərdə nəşr olunmuş əsərləri, eyni zamanda, ədibin həyat və yaradıcılığını əks etdirən bütün nəşrlər öz əksini tapmışdır.

Bibliografiya, həmçinin Mir Cəlalın həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxslərin və qələm dostlarının onun haqqında düşüncələri, nasirin müdrik kəlamları, ədibin görkəmli şəxslər və ədəbiyyatımız haqqında fikirləri, yeni nəşrə daxil edilmişdir. Bibliografik göstəricidə ədəbiyyat xronoloji ardıcılıqla qruplaşdırılmış, xronoloji cəhətdə daxilində isə əlifba qaydası gözlənilmişdir. Bibliografiyada ilk dəfə olaraq verilmiş "Mir Cəlalın əsərləri dünya kitabxanalarında" bölməsində toplanan sənədlər ölməz yazının irsinin bütün dünyada geniş yayılmasını göstəricisidir. "Əlavələr" bölməsində toplanan Mir Cəlal Paşayevin Bakı şəhərində yerləşən "Ədibin evi" və Gəncə şəhərində yerləşən ev-muzeyində mühafizə olunan arxiv materiallarının da əhatə olunması bibliografiyanın əhəmiyyətini artırır.

"Mir Cəlal" bibliografiyasında yer alan "Mir Cəlalın əsərləri dünya kitabxanalarında" bölməsində görkəmli nasirin irsinin Rusiya, Fransa, İspaniya, Ukrayna, Bolqarıstan, Avstraliya, Böyük Britaniya, Türkiyə, Almaniya, Estoniya və digər ölkələrin milli kitabxanalarında toplanmış göstəricilərdən ibarət olan bibliografiyanın sonuna köməkçi göstəricilər qoyulmuşdur. Buraya ədibin əsərlərinin və haqqında yazan müəlliflərin əlifba göstəriciləri, tərcümə etdiyi, redaktor və tərtibçisi olduğu, habelə uşaqlar üçün işlədiyi əsərlərin köməkçi göstəriciləri daxildir.

495 səhifədən ibarət olan bibliografiyanı tərtib edərkən görkəmli nasirin Bakı şəhərində yerləşən "Ədibin evi"ndə, Gəncə şəhərində olan ev-muzeyində qorunan arxiv işlədiyi əsərlərin köməkçi göstəriciləri daxilidir.

Bibliografiya müxtəssislər və Mir Cəlal Paşayevin irsini öyrənmək istəyən tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.

Ədiblə QOCAYEVA, AJB-nin üzvü.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada "Qanın milləti yoxdur" adlı aksiya keçirilib



Artıq ardıcıl olaraq onuncu ildir ki, Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Azərbaycan klubu "Qanın milləti yoxdur" adlı aksiya keçirirlər.

Tədbirin əsas təşkilatçılarından olan RAGB İdarə Heyətinin sədri, tibb elmləri namizədi Samir Əliyev AZƏRTAC-a bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə növbəti humanitar donor aksiyası İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Qan Mərkəzində keçirilib. Yubiley aksiyasında 50-dən çox insan iştirak

etib. Onun sözlərinə görə, donor aksiyasının iştirakçıları bir tərəfdən öz sağlamlıq durumu haqqında məlumat alır, digər tərəfdən, qana ehtiyacı olan insanlara yardım etmək xeyrixah işi görürlər.

Qan Mərkəzinin rəhbəri, tibb elmləri doktoru, professor Əliheydər Rəhimov hər il təşkil edilən "Qanın milləti yoxdur" donor aksiyasına görə RAGB-nin sədri Leyla Əliyevaya və Azərbaycan klubuna təşəkkür edib.

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Azərbaycan klubunun sədri Hava Səferova bildirib ki, bu cür tədbirlər insanların arasında dostluğun, etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək edir. O deyib: "Biz bu aksiya ilə bütün dünyaya göstərmək istəyirik ki, qan tökülməməli, əksinə paylaşılmalıdır! Donorların aksiyaya qoşulmasını yüksək qiymətləndiririk. Qan insanları birləşdirir. "Bizim damarlarımızdan eyni qan axır" sözləri keçirdiyimiz tədbirdə gerçəkləşir".

Qeyd edək ki, RAGB-nin aksiyaları son on ildə müntəzəm olaraq ənənəvi tələbələrə iş üzrə dekənlik aksiyaları və tələbələrə birgə keçirilir.

AZƏRTAC

Lerikdə məktəblilər üçün "Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi təşkil edilib

Iyunun 20-də Lerik rayonunun Qosmalian kəndində "Qafqaz bəbirlərinin mühafizəsi" layihəsi çərçivəsində İDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Təhsil Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Bəbirləri mühafizə edək!" adlı növbəti ekoloji yay düşərgəsi təşkil edilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, üç gün davam edəcək düşərgədə Lerik rayonunun Hamarşə, Günəşli, Qosmalian, Çayrud, Vişən, Nuravud və digər kəndlərindən 60-a yaxın məktəbli iştirak edir.

Yay düşərgəsinin əsas məqsədi Qafqaz bəbirinin məskunlaşdığı təbii areallara yaxın yerlərdə yaşayın gənclərin bu nadir növ haqqında məlumatlandırılması və onun mühafizəsi üçün təbii, onların məktəb yaşlarında ətraf mühit sahəsində maarifləndirilməsi, təbiətə qarşı rəğbət və qayğı hissinin formalaşdırılmasıdır.

Düşərgənin ilk günü məktəblilər bəbirlərin həyat tərzi, yayıldığı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlar əldə edib, bu nadir canlı növünün qorunması mövzusunda seminarlarda, bəbirlərin populyasiyasının azalma səbəbləri ilə bağlı təqdimatda, o cümlədən müxtəlif ekoloji tədqiqat və müsabiqələrdə, biomüxtəliflik əlaqədar bilik yarışmalarında iştirak ediblər.



Qeyd edək ki, "Qafqaz bəbirlərinin mühafizəsi" layihəsi İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Layihə Qafqaz bəbirlərinin populyasiyasının bərpası və mühafizəsinə yönəldə, onun əsas istiqamətlərindən biri də ictimaiyyət arasında maarifləndirilmənin artırılmasıdır.

İDEA İctimai Birliyinin təşəbbüsü ilə ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələr 2014-cü ildən etibarən hər il təşkil edilir. Bu müddət ərzində düşərgələrdə Salyan, Neftçala, Goranboy, Samux, Qax, Şəki, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara, Göygöl və Lerik rayonlarından, ümumilikdə, 400-ə yaxın məktəbli iştirak edib.

AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti "Məzun 2018" tədbirinin keçirilməsi ilə əlaqədar

KOTİROVKA SORĞUSU ELAN EDİR

Sorğuda iştirak etmək istəyənlər müraciət edə bilərlər. Kotirovka sorğusunda iştirak üçün sənədlər 25 iyun 2018-ci il saat 11:00-dək qəbul olunur.

Zərflərin açılışı 2018-ci il iyun ayının 25-i saat 12:00-da əsas tədris binasında keçiriləcəkdir.

Əlaqələndirici şəxs: Aqil Əhmədov

Tel.: (012) 492-59-23

Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6, 37-ci otaq.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 28 mart 2018-ci il tarixində elan edilmiş "Aztelekom" MMC tərəfindən istehsalat zəruriyyəti ilə əlaqədar tələb olunan 7000 (yeddi min) ədəd 6,5 metrlik antiseptik maddə ilə hopturulmuş ağac dirəklərin satılınması" üzrə açıq tender proseduru üzrə iddiaçılardan daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilmiş və tenderin qalibi "C.E.S-2008" MMC müəyyən edilmişdir. "Aztelekom" MMC ilə "C.E.S-2008" MMC arasında "Aztelekom" MMC tərəfindən istehsalat zəruriyyəti ilə əlaqədar tələb olunan 7000 (yeddi min) ədəd 6,5 metrlik antiseptik maddə ilə hopturulmuş ağac dirəklərin satılınması" üzrə 07 iyun 2018-ci il tarixli satınalma müqaviləsi imzalanmışdır.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 29 mart 2018-ci il tarixində elan edilmiş "Aztelekom" MMC tərəfindən istehsalat zəruriyyəti ilə əlaqədar tələb olunan EATS-lərin torpaqlama konturlarının qurulması, kabel-kanalizasiya qurğularının təmiri və bərpası, dəmir və ağac dirəklərin dibinin bərkidilməsi üçün mal-materialların satılınması" üzrə açıq tender proseduru üzrə iddiaçılardan daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilmiş və tenderin qalibi "HV Premium Services" MMC müəyyən edilmişdir. "Aztelekom" MMC ilə "HV Premium Services" MMC arasında "Aztelekom" MMC tərəfindən istehsalat zəruriyyəti ilə əlaqədar tələb olunan EATS-lərin torpaqlama konturlarının qurulması, kabel-kanalizasiya qurğularının təmiri və bərpası, dəmir və ağac dirəklərin dibinin bərkidilməsi üçün mal-materialların satılınması" üzrə 31 may 2018-ci il tarixli satınalma müqaviləsi imzalanmışdır.

“Bakı avtonəqliyyat-2” ASC-nin səhmdarlarının növbədənkenar ümumi yığıncağının çağırılması haqqında

BİLDİRİŞ

Hörmətli Səhmdar! 2018-ci il iyulun 26-da saat 15:00-da “Bakı avtonəqliyyat-2” ASC-nin səhmdarlarının növbədənkenar ümumi yığıncağı keçiriləcəkdir.

Ünvan: Bakı şəhəri, Babək pr-ti 2315-ci məh. Əlaqə tel.: 012-370-93-29, mob.: 050-358-59-69

Yığıncağın gündəliyi:

1. “Bakı avtonəqliyyat-2” ASC-nin yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində yeni hüquqi şəxsin MMC-nin yaradılması.

2. “Bakı avtonəqliyyat-2” ASC-nin nizamnamə kapitalından ayırmaqla cəmi 907304,00 (doqquz yüz yeddi min üç yüz dörd) manat dəyərində olan payın (səhmdar R.S.Süleymanova və məxsus 907304,00 manat məbləğində) bölünmə balansına uyğun olaraq yeni yaradılan MMC-nin nizamnamə kapitalına keçirilməsi.

5. “Bakı avtonəqliyyat-2” ASC-nin əmlakının, hüquq və vəzifələrinin bölünmə balansına uyğun olaraq yeni yaradılan MMC-yə keçirilməsi ilə əlaqədar yeni yaradılan MMC-yə keçirilməsi ilə əlaqədar tərtib edilmiş bölünmə balansının, təhvil aktının

təsdiq edilməsi və bölünmə balansını, təhvil aktını imzalamaq səlahiyyətlərinin “Bakı avtonəqliyyat-2” ASC-nin idarə heyətinin sədrinə həvalə edilməsi.

6. “Bakı avtonəqliyyat-2” ASC-nin nizamnamə kapitalının həcmninə və “Bakı avtonəqliyyat-2” ASC-nin səhmdarlarının nizamnamə kapitalında səhmlərinin miqdarının müəyyən edilməsi.

7. “Bakı avtonəqliyyat-2” ASC-nin yenidən təşkil edilməsi ilə əlaqədar təsdiq edilmiş bölünmə balansı üzrə məstəqil auditor yoxlanmasının aparılması və auditor rəyinin təqdim edilməsi üçün sərbəst auditorla müvafiq müqavilənin bağlanması.

8. “Bakı avtonəqliyyat-2” ASC-nin nizamnamə kapitalının bir hissəsini təşkil edən AZ1001001044 nömrə ilə dövlət qeydiyyatına alınmış, hər birinin nominal dəyəri 2,00 (iki) manat, məcum nominal dəyəri 907304,00 manat olan 453652 ədəd adı, adlı və sənədsiz səhmlərin dövrüyyədə çıxanlaraq ləğv edilməsi və bunun üçün müvafiq olaraq Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına və “Milli Depozit Mərkəzi” QSC-yə müraciət edilməsi.

9. “Bakı avtonəqliyyat-2” ASC-nin yenidən təşkil edilməsi ilə əlaqədar “Bakı avtonəqliyyat-

2” ASC-nin nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi.

10. “Bakı avtonəqliyyat-2” ASC-nin yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində yeni hüquqi şəxsin - MMC-nin yaradılması ilə əlaqədar bölünmə balansına uyğun olaraq “Bakı avtonəqliyyat-2” ASC-nin yeni yaradılan MMC-yə keçən əmlakın tərkibinin təsdiqi.

11. “Bakı avtonəqliyyat-2” ASC-nin yenidən təşkil edilməsi ilə əlaqədar onun təsis sənədində edilən dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün müvafiq dövlət orqanına müraciət edilməsi və bununla əlaqədar zəruri səlahiyyətlərin həyata keçirilməsinin “Bakı avtonəqliyyat-2” ASC-nin idarə heyətinin sədrinə həvalə edilməsi.

12. Digər məsələlər.

Yığıncağın gündəliyinə dair sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür.

Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil edilmiş nümayəndələr notarial təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.

Vahid RÜSTƏMOV,

“Bakı avtonəqliyyat-2” ASC idarə heyətinin sədri.

AZƏRBAYCAN RESPUBLİKASI ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ YANINDA DAŞINMAZ ƏMLAKIN KADASTRI VƏ ÜNVAN REYESTRİ XİDMƏTİNİN TABELİYİNDƏ “KADASTR VƏ YERQURULUŞU LAYİHƏ-TƏDQİQAT MƏRKƏZİ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ AÇIQ TENDERƏ DƏVƏT EDİR

TƏKRAR

Tender 1 lot üzrə keçirilir
Lot 1. “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan 37 ədəd Fasiləsiz Fəaliyyət Göstərən İstidat Stansiyasına (AZPOS) şəbəkə üzərindən VPN (Virtual Private Network) provayder xidmətlərinin göstərilməsinin satın alınması

Açıq tenderdə iddiacı qismində şəbəkə üzərindən VPN (Virtual Private Network) provayder xidmətlərinin göstərməyə lisenziyası olan hüquqi şəxslər iştirak edə bilərlər.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Tenderin Əsas Şərtlər Toplusunu Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, 269 (Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi, otaq № 507, tel.: (+994 12) 533 18 93, faks nömrəsi: (+994 12) 533 19 58, e-mail: stagiyev@emdk.gov.az ünvanından əldə edə bilərlər.

Tenderdə iştirak haqqı: 300 (üç yüz) manat
“Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC Hesablaşma hesabı: AZ23AIB38030019443701778107
VÖEN: 1302005671

Bank: Kapital Bankın 1 sayılı Xətai filiali
Kod: 200071
Müxbir hesab: AZ37NABZ0135010000000001944
VÖEN: 9900003611
S.W.I.F.T.BIK: AİBAZ 2X

İddiacılar tərəfindən ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiacılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. *Tenderdə iştirak etmək üçün yazılı müraciət;*
2. *Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;*
3. *Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilmə*

AZƏRBAYCAN RESPUBLİKASI ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT KOMİTƏSİ YANINDA DAŞINMAZ ƏMLAKIN KADASTRI VƏ ÜNVAN REYESTRİ XİDMƏTİNİN TABELİYİNDƏ “KADASTR VƏ YERQURULUŞU LAYİHƏ-TƏDQİQAT MƏRKƏZİ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ AÇIQ TENDERƏ DƏVƏT EDİR

TƏKRAR

Tender 1 lot üzrə keçirilir
Lot 1. “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə tələb olunan geodeziya avadanlıqlarının icarəsi xidmətlərinin satın alınması

Açıq tenderdə iddiacı qismində geodeziya avadanlıqlarının icarəsi ilə məşğul olan hüquqi şəxslər iştirak edə bilərlər.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Tenderin Əsas Şərtlər Toplusunu Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, 269 (Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi, otaq № 507, tel.: (+994 12) 533 18 93, faks nömrəsi: (+994 12) 533 19 58, e-mail: stagiyev@emdk.gov.az ünvanından əldə edə bilərlər.

Tenderdə iştirak haqqı: 700 (yeddi yüz) manat
“Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC Hesablaşma hesabı: AZ23AIB38030019443701778107
VÖEN: 1302005671

Bank: Kapital Bankın 1 sayılı Xətai filiali
Kod: 200071
Müxbir hesab: AZ37NABZ0135010000000001944
VÖEN: 9900003611
S.W.I.F.T.BIK: AİBAZ 2X

İddiacılar tərəfindən ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiacılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. *Tenderdə iştirak etmək üçün yazılı müraciət;*
2. *Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;*
3. *Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq*

“Bakı Metropoliteni” QSC avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşınması xidmətinin satın alınması üzrə

TƏKRAR

Tender 1 (bir) lot üzrə keçirilir:
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, M.Rəfilii küçəsi 20-ənd, (Əlaqələndirici şəxs: Aida Cəfərova, telefon: 490-00-79) ala bilərlər.

LOT-1. Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşınması xidmətinin satın alınması
İştirak haqqı - 1000 manat
Hesabın adı: BAKI METROPOLİTENİ QSC
Hesab: AZ98AZRT38050019440010268002
VÖEN: 1402871431
Bank: AZÖR-TÜRK BANK ASC (Mərkəz filiali)
Kodu: 501361
VÖEN: 9900006111
M/H: AZ02NABZ0135010000000022944

AÇIQ TENDER ELAN EDİR

S.W.I.F.T: AZRTAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiacılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- *tenderdə iştirak etmək üçün yazılı müraciət;*
- *tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;*
- *tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);*
- *tender təklifi dəyərinin 2%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 90 bank günü qüvvədə olmalıdır);*
- *Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;*
- *iddiacının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;*
- *iddiacının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;*
- *iddiacının tam adı, hüquqi statusu, nizamnaməsi,*

qeydiyyatdan keçdiyi ölkə və rəkvizitləri;

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiacılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) **11 iyul 2018-ci il saat 18:00-a** qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə **19 iyul 2018-ci il saat 18:00-a** qədər, Bakı şəhəri, M.Rəfilii küçəsi 20, ünvanına “İcraya Nəzarət, Karguzarlıq və Təsərrüfat İşləri” şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiacıların təklifləri **20 iyul 2018-ci il saat 15:00-da** yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiacıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

“BAKI METROPOLİTENİ” QSC TENDER KOMİSSİYASI.

TƏKRAR

Azərbaycan Dövlət İqtisad Universiteti aşağıda göstərilən Lotlar üzrə AÇIQ TENDER ELAN EDİR

TƏKRAR

Tender 4 (dörd) lot üzrə keçirilir:
Lot-1. İdarənin xərcləri
Lot-2. Inventarın alınması
Lot-3. Avadanlığın alınması
Lot-4. Digər maşın və avadanlıqların alınması

Tenderdə iştirak etmək üçün iddiaçılar hər bir lot üzrə 300 manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Səbail rayonu, İstiqlallıyev küçəsi 6 ünvanında yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasından ala bilərlər.

Əlaqələndirici şəxs: Aqil Əhmədov.
Əlaqə telefonu: (012) 492-59-23
İddiacılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.

VÖEN: 1700091281
Bankın adı: “Kapital Bank” ASC-nin Səbail filialı

VÖEN: 9900003611
M/H AZ37NABZ0135010000000001944
H/H: AZ96AIB33010019443507362105

Kodu: 200059
SWIFT: AİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiacılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- *tenderdə iştirak etmək üçün yazılı müraciət;*

- *tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;*

- *tender təklifi (zərflərin açıldığı tarixdən 30 bank günü qüvvədə olmalıdır);*

- *tender təklifinin dəyərini 1%-i həcmində*

bank təminatı (zərflərin açıldığı tarixdən 60 bank günü qüvvədə olmalıdır);

- *Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar (arayısların əslləri və tarixləri tender elanından sonra olmalıdır);*

- *iddiacının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;*

- *İddiacının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rəkvizitləri.*

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiacılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) **11 iyul 2018-ci il tarixinə** qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə **19 iyul 2018-ci il saat 17:00-dək** “Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı şəhəri, İstiqlallıyev küç. 6 ünvanında yerləşən əsas binasında yazılı formada təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiacıların təklifləri **20 iyul 2018-ci il saat 11:00-da** “Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı şəhəri, İstiqlallıyev küç. 6 ünvanında yerləşən əsas binasının, akt zalında açılacaqdır.

Zərflərin açılmasında iddiaçılıqların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI.

“Bakı Metropoliteni” QSC KOTİROVKA SORĞUSU ELAN EDİR

1C maliyyə və mühasibatlıq sistemində program təminatı dəstəyinin göstərilməsi xidmətinin satın alınması

Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 27.06.2018-ci il saat 18.00 tarixində qəbul olunur.

Təkliflər 28.06.2018-ci il tarixində saat 15:40-da açılacaqdır.

Ünvan: Bakı ş., M.Rəfilii 20

Tel.: (012) 490-00-00

Əlaqələndirici şəxs: İlqar Qasımov.

“Bakı Metropoliteni” QSC KOTİROVKA SORĞUSU ELAN EDİR

“Bakı Metropoliteni” QSC-nin yanğınsöndürmə cihazlarının doldurulması xidmətinin satın alınması

Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 27.06.2018-ci il saat 18.00 tarixində qəbul olunur.

Təkliflər 28.06.2018-ci il tarixində saat 15:00-da açılacaqdır.

Ünvan: Bakı ş., M.Rəfilii 20

Tel.: (012) 490-00-00

Əlaqələndirici şəxs: İlqar Qasımov.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı 2018-ci il üçün aşağıda göstərilən malların (iş və xidmətlərin) satın alınması məqsədilə KOTİROVKA SORĞUSU ELAN EDİR

1. Filialın korpuslarında cari təmir işləri
2. Filialın korpuslarında əsaslı təmir işləri
3. Filialda kommunal və kommunikasiya işləri
4. Filialın həyatıyanı sahəsində abadlıq işləri.

Kotirovka sorğusunda iştirak etmək istəyənlər sənədləri 29 iyun 2018-ci il saat 15:00-dək Şəki şəhəri, M.Ə.Resulzadə 305 ünvanına təqdim etməlidirlər.

Ünvan: Şəki şəhəri, M.Ə.Resulzadə 305, telefon: 0242460950.

Kotirovka Komissiyası.

Qobustan Rayon İcra Hakimiyyəti KOTİROVKA SORĞUSU ELAN EDİR

1. Qobustan rayonunda yaşayın azteminatlı şəhid ailələri, müharibə veteranları və əlillərini ailələrinə ərzaq yardımı edilməsi.

Tender Komissiyası.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1 lot üzrə keçirilir:
Fiber optik kablərlərin istismarında tələb olunan alətlərin satın alınması

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tender təkliflərini imzalanıb möhürlənmiş, ikiqat zərflərdə yazılı təqdim etsinlər. İddiacılar öz tender təkliflərində bütün vergi və rüsumları nəzərə almalıdırlar.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər **250 (iki yüz əlli) manat (ƏDV xaric) iştirak haqqını** təkliflərini aşağıdakı hesablaşma hesabına köçürdükdən sonra “Bakı Telefon Rabitəsi” MMC-nin Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən inzibati binasında tenderin əsas şərtlər toplusunu ala bilərlər.

VÖEN: 9900044741, hesab: AZ14AZ-PO91015461200420100157, bank: “Azərpoçt” MMC PF 1, kodu: 691011, bankın VÖENi: 9900037711, m/h: AZ76NABZ0135010000000094944, S.W.I.F.T: AZPOAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.

Tenderdə iştirak etmək istəyənlər **19 iyul 2018-ci il saat 17:00-dək** aşağıdakı sənədləri “Bakı Telefon Rabitəsi” MMC-nin Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən inzibati binasında təqdim etməlidirlər (tender təklifi və təklifin təminatı 2% Bank Zəmanəti istisna olmaqla).

Göstərilən vaxtdan gec təqdim edilən sənədlər qəbul edilməyəcəkdir.

1. *Tenderdə iştirak etmək üçün yazılı müraciət.*
2. *Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.*
3. *Tender təklifi (zərflərin açıldığı tarix-*

dən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).

4. *Tender təklifi dəyərini 2 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).*

5. *Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış.*

6. *İddiacının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.*

7. *İddiacının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.*

8. *İddiacının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rəkvizitləri.*

9. *İddiacıların müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları.*

İddiacılar tender təklifini və bank təminatını möhürlənmiş ikiqat zərflərdə **27 iyul 2018-ci il saat 17:00-a** qədər “Bakı Telefon Rabitəsi” MMC-nin Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən inzibati binasında təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru **30 iyul 2018-ci il saat 15:00-da** “Bakı Telefon Rabitəsi” MMC-nin Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən inzibati binasında keçiriləcəkdir.

Tenderlə əlaqədar daha ətraflı məlumat almaq üçün iştirakçılar əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs: Qafarov Elxan Misir oğlu, tel.: (+994 12) 493-84-99

Tender Komissiyası.

“Lənkəran Yol Tikinti” ASC-nin 2017-ci il üçün maliyyə hesabatı

MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT					
«31» «dekabr» 2017-ci il tarixə					
Müəssisə, təşkilat "LƏNKƏRAN YOL TİKİNTİ" ASC					
Ölçü vahidi: manat					
Bölmə maddə	Bölmə/Maddənin adı	Qeydlər	Hesabat dövrü üzrə	Övvəlki dövr üzrə	
1	2	3	4	5	6
AKTİVLƏR					
1	Qısamüddətli aktivlər		2757057		2825326
10	Pul vəsaitləri və onların ekvivalentləri				
11	Qısamüddətli debitor borcları		1900489		1900489
12	Ehtiyatlar		3598790		3982968
13	Sair qısamüddətli maliyyə aktivləri				
14	Sair qısamüddətli aktivlər				
	Cəmi qısamüddətli aktivlər		8256336		8708783
Uzunmüddətli aktivlər					
20	Uzunmüddətli debitor borcları				
	İştirak payı metodu ilə uqota alınmış investisiyalar				
21	Sair uzunmüddətli maliyyə aktivləri				
22	Torpaq, tikili və avadanlıq və digər uzunmüddətli aktivlər				
23	Qeyri-maddi aktivlər				
24	Sair uzunmüddətli qeyri-maliyyə aktivləri				
25	Təxirə salınmış vergi aktivləri				
26	Sair uzunmüddətli aktivlər				
	Cəmi uzunmüddətli aktivlər				
CƏMI AKTİVLƏR					
ÖHDƏLİKLƏR					
3	Qısamüddətli öhdəliklər				
30	Qısamüddətli kreditör borcları				
	Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər				
31	Qısamüddətli qiymətləndirilmiş öhdəliklər				
32	Sair qısamüddətli öhdəliklər				
	Cəmi qısamüddətli öhdəliklər				
4	Uzunmüddətli öhdəliklər				
40	Uzunmüddətli kreditör borcları		225202		1017150
41	Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər				
42	Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər				
43	Sair uzunmüddətli öhdəliklər				
	Cəmi uzunmüddətli öhdəliklər				
	Cəmi öhdəliklər				
5	Xalis Aktivlər və Kapital				
50	Ödənilmiş (nizamnamə) kapitalı				
51	Emissiya gəliri				
52	Geri alınmış kapital				
53	Kapital ehtiyatları		8031134		7691633
54	Bölgələndirilmiş mənfəət				
	Cəmi xalis aktivlər (kapital) və öhdəliklər		8256336		8708783

MALİYYƏ FƏALİYYƏTİNİN NƏTİCƏLƏRİ HAQQINDA HESABAT

(xərclərni xüsusiyatı üzrə)

ÖLAVƏ 2

«31» «dekabr» 2017-ci il tarixə

Müəssisə, təşkilat "LƏNKƏRAN YOL TİKİNTİ" ASC

ölçü vahidi: manat					
	Qeydlərə istinad	Hesabat dövrü üzrə	Övvəlki dövr üzrə		
1	2	3	4	5	6
Gəlirlər		2900775		2677879,2	
Vergilər					
Qeyri-birja əməliyyatlarından gəlir					
Birja əməliyyatlarından gəlir					
Sair əməliyyat gəliri					
Cəmi gəlirlər		2900775		2677879,2	
Xərclər					
Əmək haqqı, maaş və işçilərin mükafatlandırılması (DSMF)		94024		150453	
Maliyyə yardımları və sair transfer ödənişləri					
Təchizat və istehsal prosesində sərf edilən xammal və materiallar		2358305		2121138	
Amortizasiya (köhnə) xərcləri		407768		327188	
Sair əməliyyat xərcləri		34878		32100	
Maliyyə xərcləri					
Cəmi Xərclər		2894975		2630879	
Ümumi mənfəət		5800		47000,2	
Kapital Ehtiyatları					
Büdcəyə qatılmış vəsait					
Hesabat dövrü üzrə xalis mənfəət (zərər)		5800		47000,2	
Asılı müəssisələrin Mənfəət və ya Zərərinin payı					

Müstəqil Auditorun Hesabatı

“Lənkəran Yol Tikinti” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə

Rəy

1. Biz “Lənkəran Yol Tikinti” Açıq Səhmdar Cəmiyyətinin 31 dekabr 2017-ci il tarixində maliyyə vəziyyəti haqqında hesabatdan, məcmu gəlirlər haqqında hesabatdan, kapitalda dəyişikliklər haqqında hesabatdan və göstərilən tarixdə başa çatan illə üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə uqot siyasətinin əhəmiyyətli prinsiplərini qısa təsviri ilə daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditi aparmışıq.

Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatının əhəmiyyətli prinsiplərini qısa təsviri ilə daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditi aparmışıq.

Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatının əhəmiyyətli prinsiplərini qısa təsviri ilə daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditi aparmışıq.

Rəy üçün əsaslar:

2. Biz auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz əlavə olaraq hesabatımızın

batmızın “Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilmişdir.

Biz maliyyə hesabatlarının auditi əhəmiyyətli prinsiplərini qısa təsviri ilə daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditi aparmışıq.

3. Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə hesabat dövrünün maliyyə hesabatlarının auditi əhəmiyyətli prinsiplərini qısa təsviri ilə daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditi aparmışıq.

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT

(birbaşa metoda)

ÖLAVƏ 4

«31» «dekabr» 2017-ci il tarixə

Müəssisə, təşkilat "Lənkəran Yol Tikinti" ASC

ölçü vahidi: manat			
	Qeydlər	Hesabat dövrü üzrə	Övvəlki dövr üzrə
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti			
<i>Pul daxilolmaları:</i>		2900775	2677879,2
Vergilər, rüsumlar və cərimələr nəticəsində yaranan pul vəsaiti daxilolmaları			
Təsərrüfat subyektləri tərəfindən təmin edilən mal və xidmətlərin qiymətləri üzrə yaranan pul vəsaitlərinin daxilolmaları			
Qanun və ya transferlər və mərkəzi hökumət və ya dövlət sektorunun digər qurumu tərəfindən həyata keçirilən digər vəsaitlər və bütçə ayırmaları nəticəsində yaranan pul vəsaitlərinin daxilolmaları			
Royaliti, haqlar, komissiyon yığımaları və digər gəlirlərdən yaranan pul vəsaitlərinin daxilolmaları			
Sığortə şirkətinin sığortə mükafatları və ya iddialar, amnitetlər və digər müavinət siyasətləri üzrə pul vəsaitlərinin daxilolmaları			
CƏMI DAXİLOLMALAR		2900775	2677879,2
<i>Pul xərcləmələri:</i>		2900775	2677879,2
Fəaliyyət maliyyələşdirilməsi üçün icarə sektorunu digər təsərrüfat subyektlərinə pul vəsaitlərinin ödənilməsi (kreditlər istisna olmaqla)			
Məllərlər və xidmətlərə görə görə təchizatçılara pul vəsaitlərinin ödənilməsi		2640025	2420386,2
İqisadi və onlarından pul vəsaitlərinin ödənilməsi		72985	150493
Sığortə şirkətinin sığortə mükafatları və ya iddialar, amnitetlər və digər müavinət siyasətləri üzrə pul vəsaitlərinin ödənilməsi		17400	15000
Əməliyyat fəaliyyəti ilə əlaqədar olan əmək vergisi və ya mənfəət vergisi ilə bağlı (müvafiq olan təqdirdə) pul vəsaiti ödənilməsi		170365	92000
Məhkəmə prosedurları ilə əlaqədar pul vəsaitlərinin ödənilməsi			
CƏMI XARİCİLOLMALAR		2900775	2677879,2
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti			
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti			
<i>Pul daxilolmaları:</i>			
Torpaq, tikili və avadanlıqların, qeyri-maddi və digər uzunmüddətli aktivlərin satılmasından əldə olunan pul vəsaitləri			
Digər tərəflərə təqdim edilmiş avansların və kreditlərin qaytarılmasından pul vəsaitlərinin daxilolmaları (maliyyə institutlarının avans və kreditləri istisna olmaqla)			
İnvestisiyaların satılmasından gəlirlər			
CƏMI DAXİLOLMALAR			
<i>Pul xərcləmələri:</i>			
Torpaq, tikili və avadanlıqların, qeyri-maddi və digər uzunmüddətli aktivlərin əldə edilməsi məqsədilə pul vəsaitlərinin ödənilməsi. Bu ödənişlər təsərrüfat subyekti tərəfindən öz gəlirini inşa edilmiş tikili və avadanlıqlar, habelə layihələr üzrə kapitallaşdırılan xərclərə aid ödənişləri daxil edir.			
Digər tərəflərə təqdim edilən avanslar və borc vəsaitləri (dövlət maliyyə qurumlarına təqdim edilən avanslar və borc vəsaitləri istisna olmaqla)			
Xarici valyutada qiymətli kağızların alınması			
CƏMI XARİCİLOLMALAR			
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti			
Maliyyələşdirmə fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti			
<i>Pul daxilolmaları</i>			
İstiqrazların, borc sənədlərinin, vəsaitlərin, istiqraz vəsaitlərinin, girov (ipoteka) kağızlarının və digər qısamüddətli və uzunmüddətli istiqrazların buraxılmasından pul vəsaitlərinin daxilolmaları			
Alınmış faizlər şklində pul vəsaitlərinin daxilolmaları			
CƏMI DAXİLOLMALAR			
<i>Pul xərcləmələri</i>			
Hökumətə verilən Dividendlər (Bölgələndirilmə)			
Maliyyə icarəsi üzrə yığımın yitirilməsi məqsədilə pul məbləğinin azaldılması üçün icarəyə götürən tərəfindən pul vəsaitlərinin ödənilməsi			
Borc şklində alınmış məbləğlərin geri qaytarılmasında girov pul vəsaitlərinin xərcləmələri			
CƏMI XARİCİLOLMALAR			
Maliyyələşdirmə fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti			
<i>Pul vəsaitləri və onların ekvivalentlərinin xalis artması (azalması)</i>			
<i>Pul vəsaitləri və onların ekvivalentləri üzrə illin əvvəlinə olan gəlir</i>			
<i>Pul vəsaitləri və onların ekvivalentləri üzrə illin sonunda olan gəlir</i>			

Məhkəmə prosedurları ilə əlaqədar pul vəsaitlərinin ödənilməsi

CƏMI XARİCİLOLMALAR

Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti

İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti

Pul daxilolmaları:

Torpaq, tikili və avadanlıqların, qeyri-maddi və digər uzunmüddətli aktivlərin satılmasından əldə olunan pul vəsaitləri

Digər tərəflərə təqdim edilmiş avansların və kreditlərin qaytarılmasından pul vəsaitlərinin daxilolmaları (maliyyə institutlarının avans və kreditləri istisna olmaqla)

İnvestisiyaların satılmasından gəlirlər

CƏMI DAXİLOLMALAR

Pul xərcləmələri:

Torpaq, tikili və avadanlıqların, qeyri-maddi və digər uzunmüddətli aktivlərin əldə edilməsi məqsədilə pul vəsaitlərinin ödənilməsi. Bu ödənişlər təsərrüfat subyekti tərəfindən öz gəlirini inşa edilmiş tikili və avadanlıqlar, habelə layihələr üzrə kapitallaşdırılan xərclərə aid ödənişləri daxil edir.

Digər tərəflərə təqdim edilən avanslar və borc vəsaitləri (dövlət maliyyə qurumlarına təqdim edilən avanslar və borc vəsaitləri istisna olmaqla)

Xarici valyutada qiymətli kağızların alınması

CƏMI XARİCİLOLMALAR

İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti

Pul daxilolmaları:

Torpaq, tikili və avadanlıqların, qeyri-maddi və digər uzunmüddətli aktivlərin satılmasından əldə olunan pul vəsaitləri

Digər tərəflərə təqdim edilmiş avansların və kreditlərin qaytarılmasından pul vəsaitlərinin daxilolmaları (maliyyə institutlarının avans və kreditləri istisna olmaqla)

İnvestisiyaların satılmasından gəlirlər

CƏMI DAXİLOLMALAR

Pul xərcləmələri:

Torpaq, tikili və avadanlıqların, qeyri-maddi və digər uzunmüddətli aktivlərin əldə edilməsi məqsədilə pul vəsaitlərinin ödənilməsi. Bu ödənişlər təsərrüfat subyekti tərəfindən öz gəlirini inşa edilmiş tikili və avadanlıqlar, habelə layihələr üzrə kapitallaşdırılan xərclərə aid ödənişləri daxil edir.

Digər tərəflərə təqdim edilən avanslar və borc vəsaitləri (dövlət maliyyə qurumlarına təqdim edilən avanslar və borc vəsaitləri istisna olmaqla)

Xarici valyutada qiymətli kağızların alınması

CƏMI XARİCİLOLMALAR

İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti

Pul daxilolmaları:

Torpaq, tikili və avadanlıqların, qeyri-maddi və digər uzunmüddətli aktivlərin satılmasından əldə olunan pul vəsaitləri

Digər tərəflərə təqdim edilmiş avansların və kreditlərin qaytarılmasından pul vəsaitlərinin daxilolmaları (maliyyə institutlarının avans və kreditləri istisna olmaqla)

İnvestisiyaların satılmasından gəlirlər

CƏMI DAXİLOLMALAR

Pul xərcləmələri:

Torpaq, tikili və avadanlıqların, qeyri-maddi və digər uzunmüddətli aktivlərin əldə edilməsi məqsədilə pul vəsaitlərinin ödənilməsi. Bu ödənişlər təsərrüfat subyekti tərəfindən öz gəlirini inşa edilmiş tikili və avadanlıqlar, habelə layihələr üzrə kapitallaşdırılan xərclərə aid ödənişləri daxil edir.

Digər tərəflərə təqdim edilən avanslar və borc vəsaitləri (dövlət maliyyə qurumlarına təqdim edilən avanslar və borc vəsaitləri istisna olmaqla)

Xarici valyutada qiymətli kağızların alınması

CƏMI XARİCİLOLMALAR

İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti

Pul daxilolmaları:

Torpaq, tikili və avadanlıqların, qeyri-maddi və digər uzunmüddətli aktivlərin satılmasından əldə olunan pul vəsaitləri

Digər tərəflərə təqdim edilmiş avansların və kreditlərin qaytarılmasından pul vəsaitlərinin daxilolmaları (maliyyə institutlarının avans və kreditləri istisna olmaqla)

İnvestisiyaların satılmasından gəlirlər

CƏMI DAXİLOLMALAR

Pul xərcləmələri:

Torpaq, tikili və avadanlıqların, qeyri-maddi və digər uzunmüddətli aktivlərin əldə edilməsi məqsədilə pul vəsaitlərinin ödənilməsi. Bu ödənişlər təsərrüfat subyekti tərəfindən öz gəlirini inşa edilmiş tikili və avadanlıqlar, habelə layihələr üzrə kapitallaşdırılan xərclərə aid ödənişləri daxil edir.

Digər tərəflərə təqdim edilən avanslar və borc vəsaitləri (dövlət maliyyə qurumlarına təqdim edilən avanslar və borc vəsaitləri istisna olmaqla)

Xarici valyutada qiymətli kağızların alınması

CƏMI XARİCİLOLMALAR

İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti

Pul daxilolmaları:

Torpaq, tikili və avadanlıqların, qeyri-maddi və digər uzunmüddətli aktivlərin satılmasından əldə olunan pul vəsaitləri

Digər tərəflərə təqdim edilmiş avansların və kreditlərin qaytarılmasından pul vəsaitlərinin daxilolmaları (maliyyə institutlarının avans və kreditləri istisna olmaqla)

İnvestisiyaların satılmasından gəlirlər

CƏMI DAXİLOLMALAR

Pul xərcləmələri:

Torpaq, tikili və avadanlıqların, qeyri-maddi və digər uzunmüddətli aktivlərin əldə edilməsi məqsədilə pul vəsaitlərinin ödənilməsi. Bu ödənişlər təsərrüfat subyekti tərəfindən öz gəlirini inşa edilmiş tikili və avadanlıqlar, habelə layihələr üzrə kapitallaşdırılan xərclərə aid ödənişləri daxil edir.

Digər tərəflərə təqdim edilən avanslar və borc vəsaitləri (dövlət maliyyə qurumlarına təqdim edilən avanslar və borc vəsaitləri istisna olmaqla)

Xarici valyutada qiymətli kağızların alınması

CƏMI XARİCİLOLMALAR

İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti

Pul daxilolmaları:

Torpaq, tikili və avadanlıqların, qeyri-maddi və digər uzunmüddətli aktivlərin satılmasından əldə olunan pul vəsaitləri

Digər tərəflərə təqdim edilmiş avansların və kreditlərin qaytarılmasından pul vəsaitlərinin daxilolmaları (maliyyə institutlarının avans və kreditləri istisna olmaqla)

İnvestisiyaların satılmasından gəlirlər

CƏMI DAXİLOLMALAR

Pul xərcləmələri:

Torpaq, tikili və avadanlıqların, qeyri-maddi və digər uzunmüddətli aktivlərin əldə edilməsi məqsədilə pul vəsaitlərinin ödənilməsi. Bu ödənişlər təsərrüfat subyekti tərəfindən öz gəlirini inşa edilmiş tikili və avadanlıqlar, habelə layihələr üzrə kapitallaşdırılan xərclərə aid ödənişləri daxil edir.

Digər tərəflərə təqdim edilən avanslar və borc vəsaitləri (dövlət maliyyə qurumlarına təqdim edilən avanslar və borc vəsaitləri istisna olmaqla)